

**TEST: 0526#01#Y15#01**

Test	0526#01#Y15#01
Fənn	0526 - İqtisadi diplomatiya
Təsviri	[Təsviri]
Müəllif	Aslanova G.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	34
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

**BÖLMƏ: 0101**

Ad	0101
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Xarici siyasetin sülh alətlərinə aididir: (Çəki: 1)

- mediasiya
- təhdid
- iqtisadi müharibə
- hərbi təzyiq
- müharibə

Sual: Xarici siyasetin sülh alətlərinə aid deyil: (Çəki: 1)

- qabağanı alma, preventiv diplomatiya
- birbaşa danışıqlar

- iqtisadi intervensiya
  - təbliğat
  - mediasiya
- 

Sual: Xarici siyasetin güc alətlərinə daxildir: (Çəki: 1)

- təhdid
  - mediasiya
  - siyasi intervensiya
  - casusluq
  - diplomatiya
- 

Sual: Xarici siyasetin güc alətlərinə daxil deyil: (Çəki: 1)

- casusluq
  - müharibə
  - hərbi təzyiq
  - iqtisadi müharibə
  - təhdid
- 

Sual: Birtərəfli kontaktlara aid deyil: (Çəki: 1)

- mediasiya
  - təbliğat
  - siyasi intervensiya
  - sasusluq
  - iqtisadi intervensiya
- 

Sual: Birbaşa danışıqlar: (Çəki: 1)

- dövlət və ya hökümətbaşçıları arasında bilavasitə danışıqlarıdır
  - parlamentlərlərərəsi danışıqlarıdır
  - xalq diplomatiyasının növüdür
  - səfir statuslu diplomatların danışıqlarıdır
  - kiçik rütbəli diplomatların danışıqlarıdır
- 

Sual: Diplomatiya: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - xarici siyaseti sülh alətlərindən biridir
  - danışıqlar aparmaq bacarığıdır
  - dövlətin öz xarici siyasetini həyata keçirməyə yardımçı olan hərəkətlər və üsullar məcmusudur
  - bir neçə dildə susmaq bacarığıdır
- 

Sual: Mediasiya: (Çəki: 1)

- beynəlxalq münaqişədə üçüncü tərəfin vasitəçiliyi
- münaqişədə tərəflərinin birinin güzəştə getməsidir
- iki tərəfin iştirak etdiyi münaqişəyə üçüncü tərəfin qoşulması

- düzgün cavab variantı yoxdur  
 KİVlə münasibətlər üzrə fəaliyyətdir
- 

Sual: Xarici siyasetdə təbliğat: (Çəki: 1)

- sülh siyasi alətidir  
 mübahisə predmetidir  
 danışqlar obyektidir  
 ən son halda istifadə olunan siyasi alətdir  
 cavab variantlarının hamısı düzgündür
- 

Sual: Casusluq: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür  
 qeyri-leqal fəaliyyət növüdür  
 qədim tarixə malikdir  
 xarici siyasetin sülh alətidir  
 bir qayda olaraq məxfi strukturlar tərəfindən aparılır
- 

Sual: İqtisadi intervensiya: (Çəki: 1)

- hər hansı bir sahəni yaxud ölkəni öz iqtisadi təsir dairəsinə salmaq fəaliyyəti  
 başqa bir ölkənin iqtisadi obyektlərini güc yolu ilə ələ keçirmək  
 xarici siyasetin güc vasitəsidir  
 cavab variantlarının hamısı düzgündür  
 sırf dövlət səviyyəsində digər ölkənin daxili işlərinə müdaxilə
- 

Sual: Siyasi intervensiya: (Çəki: 1)

- hər hansı bir sahəni yaxud ölkəni öz siyasi təsir dairəsinə salmaq fəaliyyəti  
 xarici siyasetin güc aləti  
 düzgün cavab variantı yoxdur  
 danışqlarda ultimatumdan istifadədir  
 siyasi münasibətlərin yeni müstəviyə keçirilməsidir
- 

## **BÖLMƏ: 0102**

Ad	0102
Suallardan	12
Maksimal faiz	12
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Qabağını alma, saxlama: (Çəki: 1)

- xarici siyasetin güc alətidir  
 inandırma alətinin bir növüdür  
 xarici siyasetin sülh alətidir

- işgal siyasətinin ilkin mərhələsidir
  - danışqlarda qarşı tərəfin arqumentlərini öncədən puça çıxarmaq
- 

Sual: İqtisadi müharibə (Çəki: 1)

- xarici siyasətin güc alətidir
  - düzgün cavab variantı yoxdur
  - danışqlar zamanı iqtisadi təsir mexanizmlərindən istifadə etməkdir
  - iqtisadi mübarizənin ilkin mərhələsidir
  - xarici siyasətin sülh alətidir
- 

Sual: Diplomatiyanın ilkin fəaliyyət sahəsinə daxildir: (Çəki: 1)

- hərbi-siyasi sahə
  - iqtisadi
  - sosial
  - informasiya
  - ətraf mühit
- 

Sual: Diplomatiyanın fəaliyyət sahəsinə ən son daxil edilib (Çəki: 1)

- kosmos
  - ətraf mühit
  - hərbi-siyasi sahə
  - sosial sahə
  - informasiya
- 

Sual: Diplomatiyanın qeyri-ənənəvi iştirakçılarına aid deyil: (Çəki: 1)

- attaşə
  - akademik dairələr
  - biznes dairələri
  - ekspertlər
  - QHT
- 

Sual: Milli diplomatiyanın məqsədinə daxil deyil (Çəki: 1)

- qlobal problemin həlli
  - dövlət qarşısında cavabdehdir
  - sülh yolu ilə nailolma
  - ideala maksimal yaxınlıq
  - xarici məsələni həll etmək
- 

Sual: Coxtərəfli diplomatiyanın məqsədinə daxil deyil: (Çəki: 1)

- dövlət qarşısında cavabdehdir
  - mövcud beynəlxalq şərtləri nəzərə alır
  - maksimal effektivli həll
  - qlobal problemlərin həlli
  - müxtələif dövlətlərin birgə səylərinə əsaslanır
-

Sual: Diplomatiyanın fəaliyyətinə təsir edən amilləri qeyd edin: (Çəki: 1)

- düzgün cavab variantı yoxdur
  - milli maraqların toqquşması
  - üstün vəziyyətin saxlanması
  - mili egoizm
  - ideoloji amil
- 

Sual: Çoxtərəfli diplomatiyanın qlobal səviyyəsinə aiddir: (Çəki: 1)

- BVF
  - Avropa Birliyi
  - NATO
  - OPEK
  - MDB
- 

Sual: Çoxtərəfli diplomatiyanın regional səviyyəsinə aiddir: (Çəki: 1)

- NAFTA
  - İKT
  - MDB
  - NATO
  - BMT
- 

Sual: Çoxtərəfli diplomatiyanın regional səviyyəsinə aid deyil: (Çəki: 1)

- BYİB
  - Avropa Birliyi
  - ASEAN
  - QiəT
  - NAFTA
- 

Sual: Çoxtərəfli diplomatiyanın regionlararası səviyyəsinə aid olanları qeyd edin: (Çəki: 1)

- Ərəb Dövlətlər Liqası
  - NAFTA
  - OPEK
  - BMT
  - BVF
- 

### **BÖLMƏ: 0103**

Ad	0103
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Çoxtərəfli diplomatiyanın regionlararası səviyyəsinə aid deyil: (Çəki: 1)

- Şanxay Əməkdaşlıq Təşkilatı
  - OPEK
  - İKT
  - MBD
  - NATO
- 

Sual: Çoxtərəfli diplomatiyanın subregional səviyyəsinə aiddir: (Çəki: 1)

- ECO
  - NATO
  - NAFTA
  - MDB
  - BMT
- 

Sual: Çoxtərəfli diplomatiyanın subregional səviyyəsinə aid deyil: (Çəki: 1)

- BVF
  - ECO
  - Şanxay Əməkdaşlıq Təşkilatı
  - QUAM
  - CARİCOM
- 

Sual: Lobiçiliyin tərifinə aid deyil: (Çəki: 1)

- sesvermə mexanizmi
  - qanunverici orqanlara təsir
  - icraedici orqanlara təsir
  - ayrı-ayrı təşkilatların maraqlarını əhata edir
  - xüsusi sistem və praktika
- 

Sual: Lobiçiliyin tələblərinə aid deyil: (Çəki: 1)

- sırf yerli vətəndaşlardan ibarət qrup
  - müvafiq qanunverici çərcivələr haqqında biliklər
  - maliyyə vəsaitləri
  - ekspert qrupları ilə sıx əməkdaşlıq
  - dürüst informasiyanın əldə olunması
- 

Sual: Lobiçiliyin tələblərinə aiddir: (Çəki: 1)

- ekspert qrupları ilə sıx əməkdaşlıq
  - hərbi sursat
  - siyasi partiya üzvlüyü
  - rəsmi danışqların aparılması
  - gender bərabərliyinin qorunması
- 

Sual: Lobbilərin ekspertlərə təsir formalarına aid deyil: (Çəki: 1)

- açıq təzyiq və təhdid
  - analitik informasiya mübadiləsi
  - müştərək elmi-tədqiqat qrupları
  - tematik seminarlar
  - tədqiqatların maraq auditoriyalarına çatdırılması
- 

Sual: Lobbilərin ekspertlərə təsir formalarına aiddir: (Çəki: 1)

- tematik seminarlar
  - tədqiqatların maraq auditoriyalarından məxfi saxlamaq
  - analitik informasiyanın gizlədilməsi
  - açıq təzyiq və təhdid
  - cavab variantlarının hamısı düzgündür
- 

Sual: Lobbiçilərin maraq auditoriyasına aiddir: (Çəki: 1)

- parlament üzvləri
  - ordu
  - gənclər
  - millətçilər
  - cavab variantlarının hamısı düzgündür
- 

Sual: Lobbilərin maraq auditoiyasına aid deyil: (Çəki: 1)

- əsgərlər
  - hökümət
  - KİV
  - alimlər
  - parlament
- 

Sual: Lobbiçiliyin əsas funksiyalarına daxildir: (Çəki: 1)

- vətəndaşlar və dövlət arasında vasitəçilik
  - vətəndaş qrupları arasında barışığın əldə olunması
  - düzgün cavab variantı yoxdur
  - qanunvericilikdə islahatların həyata keçirilməsi
  - seçkilərdə qələbə çalmaq
- 

Sual: Lobbiçiliyin əsas funksiyalarına daxil deyil: (Çəki: 1)

- qanunvericilikdə islahatların həyata keçirilməsi
  - vətəndaşlar və dövlət arasında vasitəçilik
  - rəqabətli maraqlar arasında müqayisə aparmaq
  - kompromissləri tapmağa yardım edən mexanizm
  - düzgün cavab variantı yoxdur
- 

## **BÖLMƏ: 0201**

Ad

0201

Suallardan

8

Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: İqtisadi diplomatiyanın tərifinə daxil deyil: (Çəki: 1)

- müstəqil tədqiqat sahəsi
  - diplomatik fəaliyyətin xüsusi sahəsi
  - iqtisadi problemlər mübarizə obyekti kimi
  - cavab vairantlarının hamısı düzgündür
  - iqtisadi problemlər rəqabət obyekti kimi
- 

Sual: Bizim dövrə çatan ən qədim ticarət müqaviləsinin tarixi: (Çəki: 1)

- e.ə. 2000 il
  - e.ə. 1000 il
  - e.ə. 13 il
  - 336 il
  - 765 il
- 

Sual: İlk ticarət konsulluqları harada yaradılmışdı: (Çəki: 1)

- Yaxın Şərqdə
  - İspaniyada
  - ABŞ-da
  - İtaliyada
  - Çində
- 

Sual: İlk ticarət konsulluqları yaradılmışdı: (Çəki: 1)

- XII-XIII əsrlərdə
  - II-III əsrlərdə
  - E.ə. I əsrə
  - XV-XVI əsrlərdə
  - XIX əsrlərdə
- 

Sual: İlk ticarət konsulluqlarını açdılar: (Çəki: 1)

- Venesiya və Genuya
  - Valensiya və Sevilya
  - Roma və Bolonya
  - Konstantinopol və Dəməşq
  - Qahirə və Şam
- 

Sual: İqtisadi diplomatiyanın ilkin forması: (Çəki: 1)

- Ticarət diplomatiyası
- Milli biznesə xaricdə dəstək

- iqtisadi diplomatiya
  - ticarət konsulluqları
  - düzgün cavab variantı yoxdur
- 

Sual: İqtisadi diplomatiyanın təşəkkülünün düzgün ardıcılığını tapın: (Çəki: 1)

- ticarət diplomatiyası, ticarət konsulluqları, milli biznesə xaricdə dəstək
  - milli biznesə xaricdə dəstək, ticarət diplomatiyası, ticarət konsulluqları
  - milli biznesə xaricdə dəstək, ticarət konsulluqları, ticarət diplomatiyası
  - ticarət konsulluqları, milli biznesə xaricdə dəstək, ticarət diplomatiyası
  - ticarət diplomatiyası, milli biznesə xaricdə dəstək, ticarət konsulluqları
- 

Sual: Dünya siyasetində və iqtisadi inkişafı qlballaşdırmanın təsiri (Çəki: 1)

- Yalnız insan və maddi resursların bölünməsinə öz təsirini göstərmişdir.
  - Qloballaşma dövründə yalnız inkişaf etmiş dövlətlər müsbət nəticələr əldə etmək imkanına malikdirlər.
  - Qloballaşma dünya siyasetinə, iqtisadiyyatının intensivləşməsinə şərait yaradır və bütün dövlətləri əhatə edir.
  - Dünya təsərrüfat sisteminin liberallaşmasına təsir göstərməyib.
  - DünDövlətlərin sosial-mədəni və informasiya həyatında yeniliklər baş ver-məmişdi.
- 

## **BÖLMƏ: 0202**

Ad	0202
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: İqtisadi diplomatiyanın birinci məqsədinə daxil deyil: (Çəki: 1)

- milli biznesə siyasi dəstək göstərmək
  - dünya təsərrüfatında milli iqtisadiyyatın çəkisini artırmaq
  - öz ölkəsinin beynəlxalq münasibətlərə təsir imkanını artırmaq
  - dünya təsərrüfatında ən yeni texnologiyaların bazasında irəliləmək
  - cavab variantlarının hamısı düzgündür
- 

Sual: İqtisadi diplomatiyanın ikinci məqsədinə aid olmayanı qeyd edin: (Çəki: 1)

- siyasi danışçıların iqtisadi təminatını həyata keçirmək
  - milli biznesə siyasi dəstək
  - mili biznesin rəqabət imkanlarının artırılması
  - milli biznesə xarici bazarlara daxilolmada yardım
  - cavab variantlarının hamısı düzgündür
- 

Sual: İqtisadi diplomatiyanın üçüncü məqsədinin məzmunu ifadə edəni tapın: (Çəki: 1)

- 
- bazar iqtisadiyyatı baza cəmiyyəti demək deyil
  - bazar iqtisadiyyatı bazar cəmiyyəti deməkdir
  - bazar münasibətləri sosial münasibətlərə ziddir
  - bazar iqtisadiyyatının təməlini vergilər təşkil edir
  - bazar cəmiyyətinin əsasını bazar iqtisadiyyatı təşkil edir
- 

Sual: İqtisadi diplomatiyanın dördüncü məqsədinin təməlini təşkil edir: (Çəki: 1)

- insan potensialının artırılması
  - təbii sərvətlərdən səmərəli istifadə
  - maliyyə vəsaitlərindən səmərəli istifadə
  - ekoloji standartların təmin edilməsi
  - hərbi təsirin istifadə edilməsi
- 

Sual: İqtisadi diplomatiyada fəaliyyətin əsas sahələrinə aiddir: (Çəki: 1)

- informasiya
  - birləşdirici
  - dezinformasiya
  - şifrələmə
  - məxfilik
- 

Sual: İqtisadi diplomatiyada fəaliyyətin əsas sahələrinə aid deyil (Çəki: 1)

- dezinformasiya
  - informasiya
  - siyasi-normativ
  - texniki-konsultativ
  - maliyyə-kredit
- 

Sual: Diplomatın informasiya sahəsində fəaliyyətinə tələblərə aiddir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - maksimum dürüst informasiya
  - ziddiyətli maraqları nəzərə almaq
  - korrektliyi qorumaq
  - minimum informasiya vermək
- 

### **BÖLƏM: 0203**

Ad	0203
Suallardan	7
Maksimal faiz	7
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: İqtisadi diplomatiyanın hüquqi alətlərinə daxil deyil: (Çəki: 1)

- şirkətlərarası müqavilələr
  - çoxtərəfli beynəlxalq əlaqələr
  - regional beynəlxalq əlaqələr
  - beynəlxalq təşkilatların qətnamələri
  - ikitərəfli müqavilələr
- 

Sual: Ölkənin beynəlxalq mövgelərinin siyasi, diplomatik, sosial və d. təminatına investiyaları ehtiva edən iqtisadi diplomatiyanın fəaliyyət sahəsini qeyd edin: (Çəki: 1)

- texniki-konsultativ
  - maliyyə-kredit
  - integrativ
  - hüquqi
  - informasiya
- 

Sual: İqtisadi diplomatiyanın siyasi standartları əks olunur: (Çəki: 1)

- BMT-nin nizamnaməsində
  - Beynəlxalq hüquq kodeksində
  - Beynəlxalq İqtisadi Qanunlar məcmüəsində
  - Roma Klubunun nizamnaməsində
  - Ölkələrin Konstitusiyalarında
- 

Sual: İqtisadi diplomatiyanın siyasi standartları BMT-nin hansı fəslində əks olunur: (Çəki: 1)

- Beynəlxalq iqtisadi və sosial əməkdaşlıq
  - Keçid dövründə təhlükəsizlik üzrə tədbirlər
  - Münaqişələrin sülh yolu ilə həlli
  - Beynəlxalq himayədarlıq sistemi
  - düzgün cavab variantı yoxdur
- 

Sual: İqtisadi diplomatiyanın siyasi standartları BMT-nin hansı fəslində əks olunur (Çəki: 1)

- İqtisadi və Sosial Şura
  - Beynəlxalq himayədarlıq sistemi
  - Keçid dövründə təhlükəsizlik üzrə tədbirlər
  - Münaqişələrin sülh yolu ilə həlli
  - Təhlükəsizlik Şurası
- 

Sual: «İqtisadi diplomatiya» qəbul edilmiş bir anlayış kimi istifadə edilir: (Çəki: 1)

- XX əsrin son oniillikilərində
  - XXI əsrin əvvəllərindən
  - XIX əsrin ortalarından
  - ikinci Dünya Müharibəsi bitdikdən sonra
  - XX əsrin əvvəllərindən
- 

Sual: Qədim Dövrün iqtisadi diplomatiyaya aid edilən sənədlərdən birini qeyd edin: (Çəki:

1)

- Suleymanla Tir çarı arasında ticarət müqaviləsi
  - Montesuma ilə Solon arasında əməkdaşlıq haqqında müqavilə
  - Misir çarı Exnatonla Xan sülalaəsi arasında əməkdaşlıq haqqında müqavilə
  - Manna ilə Akkad arasında ticarət müqaviləsi
  - cavab variantlarının hamısı düzgündür
- 

### **BÖLMƏ: 0301**

Ad	0301
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Ümumdünya iqtisadi məkanının formallaşmasının mərkəzində dayanır: (Çəki: 1)

- TMK və TMB
  - BMT və NATO
  - MDB və OPEK
  - NAFTA və İKT
  - ŞƏT və AB
- 

Sual: Transmilli korporasiyalar bilavasitə xarici investisiyaların nəzarət edirlər: (Çəki: 1)

- 9/10
  - yarısına
  - 1/3
  - 2/5
  - 40%
- 

Sual: Transmilli korporasiyalar patent bazarının nəzarət edirlər: (Çəki: 1)

- 4/5
  - 30%
  - 1/4
  - yarısına
  - 70%
- 

Sual: Dünyanın əksər maliyyə alətləri üzərində həlledici nəzarətə malikdirlər: (Çəki: 1)

- TMB
  - TMK
  - BMT
  - AB
  - OPEK
-

Sual: Qloballaşmanın əlamətlərinə aid deyil (Çəki: 1)

- düzgün cavab variantı yoxdur
  - beynəlxalq nəqliyyat sistemi
  - elektron ticarətin genişlənməsi
  - TMK şirkətdaxili satışlarının beynəlxalq əmtəə dövriyyəsini üstələməsi
  - peyk rabitə sistemlərinin çoxalması
- 

Sual: Versiyaların birinə görə, gələcək Dünya hökumətində Avropa Birliyinin təməlini təşkil edəcək: (Çəki: 1)

- Avropa İqtisadi Birliyi
  - NATO
  - Benilüks
  - Almani-Fransa İttifaqı
  - Böyük Britaniya
- 

Sual: Versiyaların birinə görə, gələcək Dünya hökumətində Amerika Birliyinin təməlini təşkil edəcək (Çəki: 1)

- NAFTA
  - CARİCOM
  - Latın Amerika
  - ABŞ
  - düzgün cavab variantı yoxdur
- 

## **BÖLƏM: 0302**

Ad	0302
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Versiyaların birinə görə, gələcək Dünya hökumətində Sakit Okean Birliyinin təməlini təşkil edəcək (Çəki: 1)

- OPEK
  - NATO
  - ŞƏT
  - İKT
  - BMT
- 

Sual: Versiyaların birinə görə, gələcək Dünya hökumətində əsasını təşkil edəcək birliklərə daxil deyil: (Çəki: 1)

- Ərəb dövlətləri Liqası
- Sakit Okean Birliyi
- Avropa Birliyi

- Amerika Birliyi
  - Afrika İttifaqı
- 

Sual: Qloballaşmanın yaratdığı problemlərə aid deyil: (Çəki: 1)

- mili təsərrüfatların açıqlığı meyillərinin azalması
  - beynəlxalq və regional gərginliyin artması
  - lokal səviyyədə baza böhranlarının geniş şəkil alması
  - ağır fəsadlarla müşahidə olunan münaqışələrin baş vermə ehtimalının artması
  - bazar qiymətəmələğəlməsinin universallaşması meyli
- 

Sual: Dünyada insanların baza təhsili üçün təqribən nə qədər vəsait ayrılır: (Çəki: 1)

- 6 mlrd dollar
  - 13 mlrd dollar
  - 20 mlrd dollar
  - 13 mlrd avro
  - 2 mlrd dollar
- 

Sual: ABŞ-da hər il 8 mlrd dollar xərclənir: (Çəki: 1)

- kosmetikaya
  - dərmanlara
  - təbii fəlakətin qurbanlarına
  - hərbi ehtiyaclarla
  - dondurmaya
- 

Sual: Dünyada insanların səhhəti və qidalanması üçün təqribən nə qədər vəsait ayrılır (Çəki: 1)

- 13 mlrd dollar
  - 2 mlrd avro
  - 36 mlrd dollar
  - 45 mlrd dollar
  - 22 mlrd avro
- 

Sual: Hər il Avropada 11 mlrd dollar nəyə xərclənir: (Çəki: 1)

- dondurmaya
  - səhiyyəyə
  - hərb sənayesinə
  - dəvətnamələrə
  - məhkəmə proseslərinə
- 

Sual: Osmanlı imperiyasının təqdim etdiyi ticarət güzəştləri kümpleksi tam şəkildə ləğv olundu: (Çəki: 1)

- 1923 ildə
- 1932 ildə
- 1946 ildə
- 1984 ildə

1899 ildə

---

Sual: Çində yeni dövrdə xaricilər üçün xüsusi təşkil olunmuşdu: (Çəki: 1)

- gömrük xidməti
  - vergi xidməti
  - həbsxana
  - mualicə mərkəzi
  - cavab variantlarının hamısı düzgündür
- 

Sual: Yeni dövrdə Çində gömrük xidmətində xaricilərin xüsusi direktoru idi: (Çəki: 1)

- ingilis R.Xart
  - fransız E.Pekü
  - italiyalı E.Torres
  - rus M.Kozakov
  - ispan K.Klavixo
- 

Sual: Robert Xakın Çində əməkdaş ştatı ibarət idi: (Çəki: 1)

- sırf avropalılardan
  - sırf ingilislərdən
  - sırf çinlilərdən
  - sırf fransızlardan
  - sırf kişilərdən
- 

Sual: Avropa dövlətlərinin müstəmləkə işgallarını fəal surətdə dəstəkləyirdilər: (Çəki: 1)

- ticarət şirkətləri
  - avropa ziyalıları
  - zadəgan təbəqəsi
  - siysai elita
  - cavabların hamısı düzgündür
- 

Sual: Müstəmləkələr sistemini əvəz etdi: (Çəki: 1)

- təsir zonaları
  - asılı ölkələr qrupu
  - iqtisadi birliklər
  - açıq ticarət zonaları
  - şəffaf sərhədlər sistemi
- 

Sual: XIX əsrдə Böyük dövlətlərin müstəmləkələrində əsas xarici iqtisadi amillərdən biri: (Çəki: 1)

- ticarətdə inhisar hüququ
  - digər dövlətlərlə müqayisədə ticarətdə rəqabət üstünlüyü
  - gəlir vergisinin minimuma endirilməsi
  - düzgün cavab variantı yoxdur
  - güzəştli borc alma imkanları
-

Sual: Büyük dövlətlər təsir zonalarında hansı şəhər xidmətlərini ələ keçirməyə çalışırdılar: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - tramvay xəttləri
  - su təchizatı
  - qaz istehsalı
  - elektrik enerjisi istehsalı
- 

Sual: Büyük dövlətlər təsir zonalarında hansı iri ictimai işlərdə təmsil olunmağa can atmırdılar: (Çəki: 1)

- düzgün cavab variantı yoxdur
  - su kanalları
  - limanlar
  - dəmir yolları
  - rabitə sistemi
- 

Sual: XX əsrin əvvəllərində ABŞ hansı antiavropa doktrinasının məzmununu genişləndirdilər: (Çəki: 1)

- Monroe
  - Taft
  - T.Ruzvelt
  - Adams
  - Garrison
- 

Sual: 1903-cü ildə ABŞ Venesuela dövlətinə kimlərin hərbi müdaxilənin qarşısını aldı: (Çəki: 1)

- Almaniya və İngiltərənin
  - Fransa və İngiltərənin
  - Rusiya və Yaponiyanın
  - İspaniya və Portuqaliyanın
  - Meksika və Braziliyanın
- 

Sual: 1903-cü ildə Venesuelaya Avropadan hərbi müdaxilə təhlükəsinin səbəbi: (Çəki: 1)

- borclarının faizini verməməsi
  - Avropa dövlətlərinə qarşı gömrük rüsumlarını qaldırması
  - Avropa şirkətlərinin yerli obyektlərini milliləşdirməsi
  - Fransanın təsir zonasından çıxməq qərarı
  - İngiltərənin təsir zonasından çıxməq qərarı
- 

Sual: XVII əsrden başlayaraq, Avropada konsulların vəzifələrinə, tacirlərin mədafiəsindən başqa, əlavə olundu: (Çəki: 1)

- mal döriyyəsini artırmaq
- yeni qızıl ehtiyatlarını araşdırmaq
- iqtisadi informasiya xidmətləri göstərmək
- iqtisadi diversiyalar etmək

cavab variantlarının hamısı düzgündür

---

Sual: 1696-cı ildə təsis İngiltərədə edilir: (Çəki: 1)

- Ticarət və plantasiya işləri üzrə İdarə
  - Gömrük məsələləri üzrə Müdiriyyət
  - Kraliça yanında iqtisadi şura
  - ilk ingilis bankı
  - İqtisadi cinayətkarlıqla mübarizə üzrə şöbə
- 

Sual: 1696-cı ildə Ticarət və plantasiya işləri üzrə İdarə təsis edilir: (Çəki: 1)

- İngiltərədə
  - Fransada
  - İspaniyada
  - Rusiyada
  - Niderlandda
- 

Sual: Fransada ilk Ticarət Şurasını yaratdı: (Çəki: 1)

- XIV Lüdoviq
  - II Filipp
  - XVI Lüdoviq
  - III Henrix
  - Kraliça Marqo
- 

Sual: 1890-cı ildə Bismark hansı ölkə ilə gömrük müharibəsi aparırdı: (Çəki: 1)

- Rusiya
  - İngiltərə
  - Avstriya
  - Fransa
  - İsveç
- 

Sual: Bismarkın Rusiya ilə gömrük müharibə aparmasının səbəbi: (Çəki: 1)

- alman kənd təsərrüfatı məhsullarını qorumaq
  - rus texnikasının idxlərinin qarşısını almaq
  - Fransa ilə mütəfiqlik sazişi əsasında
  - Rusiya ilə müharibəyə hazırlığın ilk addımı kimi
  - düzgün cavab variantı yoxdur
- 

Sual: Bismarkın Rusiya ilə gömrük müharibəsi alman bazarına asan daxil olmasını təmin etməli idi: (Çəki: 1)

- macar taxılının
  - isveç balığının
  - avstriya yağlarının
  - holland süd məhsullarının
  - türk xəz məhsullarının
-

## **BÖLMƏ: 0303**

Ad	0303
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Dünyada insanların su təchizatı və sanitariya xidməti üçün təqribən nə qədər vəsait ayrılır: (Çəki: 1)

- 9 mlrd dollar
- 23 mlrd dollar
- 2 mlrd avro
- 42 mlrd avro
- 18 mlrd dollar

Sual: ABŞ və Avropada hər il 17 mlrd dollar nəyə xərclənir: (Çəki: 1)

- ev heyvanlarının yeminə
- dondurmaya
- qeyri-hökumət təşkilatlarına
- internet oyunlarına
- əyləncə sektoruna

Sual: İslam aləmi Qərb aləmini hansı parametr üzrə üstələyir (Çəki: 1)

- əhali sayına
- ÜDM
- elmi potensial
- texniki potensiala
- demokratik institutların sayına

Sual: İslam aləmi Qərb dünyasından hansı parametr üzrə geridədir: (Çəki: 1)

- cavab variantlarını hamısı düzgündür
- elmi potensial
- texniki potensial
- ÜDM
- demokratik institutların sayına görə

Sual: İslam aləmi internet istifadəçilərinin sayına görə Qərb aləmindən geridədir: (Çəki: 1)

- 23 dəfə
- 2 dəfə
- 10 dəfə
- 5 dəfə

30%

---

Sual: İslam aləmi fərdi kompüterlərin sayına görə Qərb aləmindən geridədir (Çəki: 1)

- 17 dəfə
  - 3 dəfə
  - 60%
  - 5 dəfə
  - 55 dəfə
- 

Sual: Qloballaşmanın törətdiyi problemlərinə aiddir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - milli insan potensialının inkişafı üçün şərtlərin pisləşməsi
  - beynəlxalq mütəşəkkil cinayətkarlığın güclənməsi
  - lokal bazar böhranlarının genişlənməsi
  - milli rəqabət üstünlüklerinin tənəzzülü
- 

Sual: ABŞ Avropa dövlətlərinin Latin Amerikaya borc verməsini qəbul etmədiyini bəyan etdi: (Çəki: 1)

- 1912-ci ildə
  - 1798-ci ildə
  - 1832-ci ildə
  - 1978-ci ildə
  - 2001-ci ildə
- 

Sual: Hansı dövlət XX əsrin əvvəllərində Avropa dövlətlərinin Latin Amerikaya borc pul verməsinin əleyhinə çıxdı: (Çəki: 1)

- ABŞ
  - Braziliya
  - Yaponiya
  - Meksika
  - Kanada
- 

Sual: XX əsrin əvvəllərində Avropa dövlətlərinin Latin Amerikaya borc pul verməsinin əleyhinə çıxan prezident: (Çəki: 1)

- Taft
  - Vilson
  - T.Ruzvelt
  - Qardinq
  - F.Ruzvelt
- 

Sual: XVI əsrдə daimi diplomatik nümayəndəliklərlə yanaşı yaranır: (Çəki: 1)

- gömrük qurumları
- konsulluq qurumları
- «maraqlar» şöbələri
- düzgün cavab variantı yoxdur

Sual: Yeni dövrdə Avropada müharibə aparan tərəflər arasında mal keçirmək üçün lazım idi: (Çəki: 1)

- xüsusi buraxılış
  - rüşvət vermək
  - hökmdarın qohumu olmaq
  - yalnız üçüncü tərəfin nümayəndəsi olmaq
  - silah vergisi ödəmək
- 

Sual: XIX əsrin birinci yarısında Avropanın valyuta sistemi əsaslanırdı: (Çəki: 1)

- qiymətli daşların ehtiyatına
  - dollar ehtiyatına
  - düzgün cavab variantı yoxdur
  - yalnız gümüş standartına
  - yalnız dəmir pullara
- 

Sual: Avropada ilk valyuta ittifaqı yaradılmışdı: (Çəki: 1)

- - İngiltərədə
  - İspaniyada
  - Avstriyada
  - İtaliyada
  - Almaniyada
- 

Sual: XIX əsrin birinci yarısında alman dövlətləri üçün dövriyyədəki sikkələrin standartı qismində çıxış etdi: (Çəki: 1)

- pruss talere
  - antverpen quldeni
  - funt-sterlinq
  - avstriya markası
  - qızıl luidor
- 

Sual: 1857-ci ildə Almaniya və Avstriyanın ümumi pul vahidinə çevrildi: (Çəki: 1)

- gümüş marka
  - qulden
  - qızıl luidor
  - mis taler
  - gümüş frankı
- 

Sual: XIX əsrin son rübbəndə Almaniya keçdi: (Çəki: 1)

- qızıl standartına
- gümüş standartına
- gümüş markaya
- qızıl luidor
- funt-sterlinqə

---

Sual: Avropada ikinci valyuta ittifaqı yaranır: (Çəki: 1)

- 1865-ci ildə
  - 1877-ci ildə
  - 1901-ci ildə
  - 1926-ci ildə
  - 1962-ci ildə
- 

Sual: 1865-ci ildə yaradılmış valyuta ittifaqına daxil idi: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - Fransa
  - İtliya
  - Belçika
  - İsveçrə
- 

Sual: 1865-ci ildə yaradılmış valyuta ittifaqına daxil deyildi (Çəki: 1)

- Almaniya
  - İsveçrə
  - Fransa
  - Belçika
  - İtaliya
- 

Sual: İngiltərədə Xarici işlər nazirliyi daxilində ticarət şöbəsi yaradılır: (Çəki: 1)

- XIX əsrin ikinci yarısında
  - XVIII əsrin sonunda
  - XVII əsrin əvvəllərində
  - XX əsrin birinci yarısında
  - XII əsrde
- 

## **BÖLMƏ: 0401**

Ad	0401
Suallardan	14
Maksimal faiz	14
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Milli maraq ehtiva edir (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - mili iqtisadiyyatı inkişaf etdirmək
  - biznesin ictimai məsuliyyətliyini inkişaf etdirmək
  - investisiya və istehlak bazarının genişlənməsini təmin etmək
  - əhalinin maddi rifahının artımını təmin etmək
-

Sual: Milli marağın tərifinin baza yanaşmalarına aiddir: (Çəki: 1)

- tarixi-vətənpərvər
  - avtoritar idarə üsulu
  - mütərəqqi-qərb
  - institusional
  - liberal
- 

Sual: Milli marağın tərifinin baza yanaşmalarına aiddir: (Çəki: 1)

- ideoloji
  - sinfi
  - dini
  - fəlsəfi
  - radikal
- 

Sual: Tarixi-vətənpərvər yanaşmanın mahiyəti nədən ibarətdir: (Çəki: 1)

- milli birlik sinfi və digər fərqliliklərdən üstündür
  - milli ziyayıların prioritetliyinə əsaslanmaq
  - regional vətənpərvərlik meyarı üzrə konfederasiya
  - dini birlik hər şeydən üstündür
  - cavab variantlarının hamısı düzgündür
- 

Sual: Tarixi-vətənpərvər yanaşmaya daxildir: (Çəki: 1)

- dini-mənəvi dəyərlərin prioritetliyi
  - sinfi meyarın üstünlüyü
  - ziyayılar təbəqəsinin prioritetliyi
  - elmi baxışın üstünlüyü
  - ideoloji meyar üzrə təbəqələşmə
- 

Sual: Tarixi təcrübənin prioritetliyi ideyasını Rusiyada dəstəkləyirdi: (Çəki: 1)

- akademik Krılov
  - Lenin
  - tarixçi Rıbakov
  - tarixçi Yakovlev
  - Fet
- 

Sual: Rusyanın milli maraqlarının geniş mədəni təsir gücünü tələb etdiyini bildirirdi: (Çəki: 1)

- Tyutçev
  - Fet
  - Qorçakov
  - Stolipin
  - III Aleksandr
- 

Sual: Geniş mədəni təsiri sırf milli məsələlərin həlli ilə əvəz etməyi təklif edirdi: (Çəki: 1)

- Qorçakov
  - Fet
  - Tyutçev
  - Yeltsin
  - Vitte
- 

Sual: Rusiyada milli maraqlarda dini-mənəvi dəyərlərin prioritetliyini müdafiə edirdi: (Çəki: 1)

- alim-teoloq Bulqakov
  - şair-diplomat Tyutçev
  - Stolipin
  - qraf Vitte
  - şair-diplomat Fet
- 

Sual: Milli maraqlarda ideoloci yanaşmanın mahiyyətini açıqlayın: (Çəki: 1)

- cəmiyyətin bir hissəsinin bütün xalqın maraqlarını ifadə etmək iddiaları
  - milli maraqlarda dini-mənəvi dəyərlərin prioritetliyi tərəfdarları
  - milli birlik sinfi və digər fəqlilikdən üstündür
  - düzgün cavab variantı yoxdur
  - monarxiya idarə üsulunun prioritetliyi tərəfdarları
- 

Sual: Milli maraqların ideoloci yanaşmasına daxil deyil: (Çəki: 1)

- milli maraqların geniş mədəni təsirdən istifadə kimi başa düşülməsi
  - proletar beynəlmilləlçilik
  - bazar fundamentalizmi
  - ümumbəşəri dəyərlərin prioritetliyi
  - ziyayıların prioritetliyi
- 

Sual: Fəhlə və sadə zəhmətkeşlərin milli maraqlarda prioritetliyini müdafiə edir: (Çəki: 1)

- proletar beynəlmilləlçilik
  - bazar fundamentalizmi
  - dini-mənəvi dəyərlərin prioritetliyi
  - islam fundamentalizmi
  - konservativizm
- 

Sual: Proletar beynəlmilləlçilik ideyasının iflasa uğradığını sübut etdi: (Çəki: 1)

- SSRİ-nin təcrübəsi
  - Osmanlı Türkiyəsinin təcrübəsi
  - İranın təcrübəsi
  - cavab variantlarının hamısı düzgündür
  - Argentinanın təcrübəsi
- 

Sual: Beynəlxalq qurumların tədqiqatına görə, 2011-ci ildə ixrac şirkətləri ən az korrupsiyaya uğramış dövlətlər hansıdır: (Çəki: 1)

- İsveçrə və Niderland

- Türkiye və Qazaxıstan
  - Rusiya və Belorus
  - Yaponiya və Cənubi Koreya
  - Kanada və Avstraliya
- 

## **BÖLMƏ: 0402**

Ad	0402
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Bazar fundamentalizmi mövgeyi kimlərin maraqlarını ilk növbədə düşünür: (Çəki: 1)

- oliqarxların
  - proletarların
  - ziyayıların
  - demokratların
  - dindarların
- 

Sual: Proletariatın milli maraqların ifadəçisi kimi ziddiyəti nədən ibarətdir: (Çəki: 1)

- proletar qüvvələr hakimiyyət gəldikdə, tez bürokratlaşır və proletar kimliyini unudur
  - proletar qüvvələr digər təbəqələri düşünmək iqtidarında deyillər
  - proletar öz maraqlarını müdafiə etmək iqtidarında deyil
  - cavab variantlarının hamısı düzgündür
  - proletar qüvvələr cəmiyyətdə azlıq təşkil edir
- 

Sual: Oliqarxların milli maraqları ifadə etməklərində ziddiyətli məqam: (Çəki: 1)

- iqtisadi maraqlar milli maraqlarla toqquşduqda birincisinə üstünlük vermələri
  - düzgün cavab variantı yoxdur
  - iqtisadi maraqların milli maraqlarda çəkisinin azlığı
  - oliqarxların müvafiq savad və biliyə malik olmamaları
  - iqtisadi maraqlarda mənəvi-mədəni dəyərlərin eks olunmaması
- 

Sual: Ümumbəşəri dəyərlər tərəfdarlarının milli maraqların ifadə etmələrində ziddiyətli məqam: (Çəki: 1)

- milli maraqları ümumbəşəri dəyərlərə qurban verməyə hazır olmaları
  - ümumbəşəri dəyərlərin milli maraqlarla heç vaxt uzlaşmadığına görə
  - ümumbəşəri dəyərlər tərəfdarlarının müvafiq siyasi savada və biliklərə sahib olmamaları
  - ümumbəşəri dəyərlərdə insan amilinə önem verilməməsi
  - cavab variantlarının hamısı düzgündür
-

Sual: Ziyalıların milli maraqların təmsilciliyində ziddiyətli amil təşkil edir: (Çəki: 1)

- «ziyalı» anlayışının tərifinə fərqli yanaşmalar və başqalarının özünü ziyalı kimi qələmə verməsi
  - ziyayılar prinsipcə milli maraqların ifadə etmək iqtidarında deyillər
  - ziyayılar digər təbəqələrin maraqlarını «unudurlar»
  - ziyayılar milli mənəvi dəyərləri iqtisadi maraqlara qurban verməyə meyilliirlər
  - cavab variantlarının heç biri düzgün deyil
- 

Sual: Beynəlxalq proseslərin çoxtərəfli idarəedilməsini milli maraqlarının prioriteti kimi qəbul edir: (Çəki: 1)

- düzgün cavab variantı yoxdur
  - ABŞ
  - İran
  - Suriya
  - Çin
- 

Sual: Azərbaycanın milli maraqlarını kompleks yanaşma nöqteyi-nəzərindən tərifi: (Çəki: 1)

- regional səviyyədə liderlik, beynəlxalq səviyyədə çoxtərəflilik
  - ümumbəşəri liderlik iddiaları
  - milli müstəsnalıq konsepsiyası
  - avtarkiya seçimi
  - düzgün cavab variantı yoxdur
- 

Sual: Rusiyada oliqarxların milli maraqlara müdaxilənin rəmzi kimi qəbul edilib: (Çəki: 1)

- B.Berezovski
  - B.Yeltsin
  - Zyuganov
  - Xodorkovski
  - A.Sobçak
- 

Sual: Milli maraqların təmin edilməsinin problemlərinə aiddir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - dövlətlərdaxili iqtisadi özüllərin ağırılı dağıılma prosesi baş verir
  - dövlətlərdaxili siyasi, mədəni özüllərin ağırılı dağıılma prosesi baş verir
  - istehlakçıların tələbət miqyası və xarakteri sərtləşir
  - «milli sahələrdə» yerli sahibkarların sıxışdırılması prosesi güclənir
- 

Sual: Postsoviet respublikalarında milli təhlükəsizliyin mühüm problemi olaraq qeyd olunur: (Çəki: 1)

- korrupsiya məsələsi
  - ekologiya məsələsi
  - vergilər məsələsi
  - investisiya məsələsi
  - şovinizm məsələsi
-

Sual: Qeyri-qanuni yolla qazanılan pulların dövriyyəsi təşkil edir: (Çəki: 1)

- kölgə iqtisadiyyatını
  - qaranlıq iqtisadiyyatı
  - alternativ iqtisadiyyatı
  - özəl iqtisadiyyatı
  - təbii iqtisadi sistemi
- 

Sual: Kolgə iqtisadiyyatının genişlənməsi səbəb olur: (Çəki: 1)

- vergi ödənişlərinin azalmasına
  - çirkli pulların dövriyyəsinin azalmasına
  - vergi sisteminin daha çevik işləməsinə
  - düzgün cavab variantı yoxdur
  - gömrük rüsumlarının azalmasına
- 

Sual: Vergi ödənişlərinin azalması nəticəsində: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - büdcə öhdəliklərini yerinə yetirməklə bağlı problemlər yaranır
  - dövlət iqtisadiyyatın idarəedilməsinin maliyyə rıçaqlarını itirir
  - sosial gərginlik siyasi stabillik üçün təhlükə yaradır
  - sosial gərginlik artır
- 

Sual: Beynəlxalq təşkilatların korrupsiyaya meyl üzrə apardıqları sorğuda ən az təsirə malik olan ölkə: (Çəki: 1)

- Yeni Zelandiya
  - Lüksemburq
  - Belçika
  - Çili
  - Bruney
- 

### **BÖLMƏ: 0403**

Ad	0403
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Bazarın rəqabətqabiliyyətli mexanizminin pozulmasına səbəb olur: (Çəki: 1)

- çox vaxt rəqabət qabiliyyətli deyil, qanunsuz yollardan istifadə edən qalib gəlir
- rəqabət qanunlarının düzgün şərh olunmadığı üçün
- iqtisadiyyatın bazar mexanizmlərindən imtina zamanı
- düzgün cavab variantı yoxdur
- siyasi mübarizədə iqtisadi mexanizmlərdən istifadə olunduğuuna görə

---

Sual: Bazarın rəqabətqabiliyyətli mexanizmlərinin pozulması nəticəsində: (Çəki: 1)

- cəmiyyətdə bazar iqtisadiyyatı ideyaları nüfuzudan düşür
  - vergi sistemi təkmilləşir
  - iqtisadiyyat bir elm olaraq inkişaf edir
  - ölkəyə investisiya axını artır
  - cəmiyyətdə baza iqtisadiyyatı ideyalarının nüfuzu artır
- 

Sual: Özəlləşdirmə zamanı baş verən qanunsuzluqlar nəyə səbəb olur: (Çəki: 1)

- effektiv özəl sahibkarlar təbəqəsinin formallaşması prosesi ləngiyir
  - dövlət ən böyük sahibkar statusunu qoruyur
  - düzgün cavab variantı yoxdur
  - iri effektiv sahibkarların formallaşmasına
  - kiçik və orta sahibkarlar təbəqəsinin formallaşmasını tezləşdirir
- 

Sual: Korrupsiya halında bütçə vəsaitlərinin qeyri-səmərəli xərclənməsində iki yerlərdədir: (Çəki: 1)

- dövlət sifarişləri və kreditlərinin bölgüsü
  - bütçə işçilərinin maaşlarının verilməsi zamanı
  - mükafat və premiyaların verilməsi vaxtı
  - dövlət işçiləri ştatlarını süni artırmaq
  - cavab variantlarının hamısı düzgündür
- 

Sual: Korrupsiya «xərcləri» hesabına qiymətlərin qalxmasından ilk növbədə əziyyət çəkir: (Çəki: 1)

- sadə istehlakçı
  - sahibkar
  - yüksək vəzifəli məmurlar
  - əcnəbi qonaqlar
  - oliqarxlar
- 

Sual: Dövlət strukturlarında korrupsiyanın genişlənməsibü bəlanın daha hansı sahələrə sirayət etməsinə səbəb olur: (Çəki: 1)

- qeyri-dövlət təşkilatlarına
  - səfirliklərə
  - regionlara
  - qonşu respublikalara
  - rəsmi diplomatik əlaqələrə
- 

Sual: Korrupsiya bazar iştirakçılarında dövlətin hansı funksiyasına inamını azaldır: (Çəki: 1)

- düzgün «oyun qaydalarını» təsbit etmək və riayət etmək
- hakimiyyəti əldə saxlamaq
- dövlət məmurlarının maraqlarını qorumaq
- düzgün cavab variantı yoxdur

hərbi sırları qorumaq

---

Sual: Korrupsiya şəraitində ədaləti bərpa etməklə bağlı ayrı-ayrı cəhdlər nəylə sonunclanır: (Çəki: 1)

- azsaylı oliqarxlar daha da varlanır, kasıblar daha da kasıblayır
  - ayrı-ayrı sahələrin korrupsiyadan təmizlənməsi ilə
  - korrupsianın sıfıra endirilməsi ilə
  - sosial gərginliyin artması ilə
  - milli təhlükəsizliyə xaricdən təhdidlərlə
- 

Sual: Beynəlxalq təşkilatların korrupsiyaya meyl üzrə apardıqları sorğuda ən az təsirə malik olan ilk onluqda hansı regionun ölkələri daha çox təmsil olunub: (Çəki: 1)

- Qərbi Avropa
  - Amerika
  - Şərqi Asiya
  - MDB
  - Afrika
- 

Sual: Demokratik cəmiyyət və dövlətlərdə həyatın tənzimlənməsinin əsas aləti kimi çıxış edir: (Çəki: 1)

- hüquq
  - səhiyyə
  - KİV
  - ordu
  - iqtisadiyyat
- 

Sual: Mütəşəkkil cinayətkarlıqla korrupsioner məmurlar və sahibkarların birləşməsi imkan yaradır: (Çəki: 1)

- çirkli pulların yuyulması üçün siyasi alətlərdən istifadə etməyə
  - mütəşəkkil cinayətkarlığının hakimiyyətə gəlmə ehtimalını
  - düzgün cavab variantı yoxdur
  - onların orduya nəzarət etməsi
  - süni sosial gərginliklər yaratmaq
- 

Sual: Korrupsianın siyasi fəsadlarına aid deyil: (Çəki: 1)

- büdcə öhdəlikləri yerinə yetirilmir
  - hakimiyyətə diktaturanın gəlməsi ehtimalı artır
  - demokratik institutlar böhran içindədir
  - ölkənin beynəlxalq arenada nüfuzu azalır
  - dövəltin siyasi təcrid ehtimalı artır
- 

Sual: Beynəlxalq qurumların tədqiqatına görə, 2011-ci ildə ixrac şirkətləri ən çox korrupsiyaya uğramış dövlət hansıdır: (Çəki: 1)

- Rusiya
- Hindistan

- Meksika
  - CAR
  - Türkiyə
- 

Sual: Beynəlxalq təşkilatların korrupsiyaya meyl üzrə apardıqları sorğuda ən çox təsirə malik olan ölkə: (Çəki: 1)

- Somali
  - Bolqaristan
  - Hindistan
  - Kolumbiya
  - İspaniya
- 

### **BÖLMƏ: 0501**

Ad	0501
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: 1960-1980-cı illər ərzində bilavasitə xarici investisiyaların həcmi: (Çəki: 1)

- dörd dəfə artmışdı
  - on dəfə artmışdı
  - üç dəfə azalmışdı
  - 20 dəfə artmışdı
  - 5 dəfə azalmışdı
- 

Sual: 1980-cı illərə bilavasitə xarici investisiyaların ümumi həcmi təşkil etmişdi: (Çəki: 1)

- 500 mlrd dollar
  - 200 mlrd dollar
  - 2 mlrd dollar
  - 1 trilyon dollar
  - 2 trilyon dollar
- 

Sual: 1990-cı ilə bilavasitə investisiyaların ümumi həcmi təşkil etmişdi: (Çəki: 1)

- 1,7 trilyon dollar
  - 4 trilyon dollar
  - 1 trilyon dollar
  - 500 mlrd dollar
  - 800 mlrd dollar
- 

Sual: XXI əsrin astanasında bilavasitə investisiyaların ümumi həcmi təşkil etmişdi: (Çəki: 1)

- 4,1 trilyon dollar
  - 1 trilyon dollar
  - 900 mlrd dollar
  - 2 trilyon dollar
  - 9 trilyon dollar
- 

Sual: «Bilavasitə investisiyalar» anlayışının daha geniş şərh edilməsinə səbəb: edilməsi (Çəki: 1)

- mülkiyyət sahibliyi tək və həllədici amil rolunu itirməkdədir
  - mülkiyyət varisliyi prinsipi tək və həllədici amilə çevrilir
  - mülkiyyət sahibliyinin rolü artmaqdadır
  - düzgün cavab variantı yoxdur
  - idarəetmə hüququnun əhəmiyyəti azalır
- 

Sual: «Nəzarət» ifadəsi «idarəetməyə mühüm təsir» anlayışı ilə əvəz edilməsinin səbəbi: (Çəki: 1)

- TMK-ın və aparıcı dövlətlərin daxili işlərə müdaxiləsini sözdə yumşaltmaq
  - elmi tədqiqatlar bu ifadənin prosesi daha düzgün əks etdirdiyini sübuta yetirdilər
  - digər dillərdə «nəzarət» sözünün birmənalı şərh olunmadığı üçün
  - kiçik və orta biznesmenlərin xarici bazarlara çıxışını asanlaşdırmaq məqsədi ilə
  - kiçik dövlətlərin maraqlarını qorumaq üçün
- 

Sual: «İdarəetməyə mühüm təsir» termini təklif olundu: (Çəki: 1)

- 1999-cu ildə
  - XIX əsrin ortalarında
  - XX əsrin əvvəllərində
  - 1966-cı ildə
  - 1933-cü ildə
- 

Sual: «İdarəetməyə mühüm təsir» termininin tətbiqinin əsas tərəfdarlarından biri kimi çıxış etdi: (Çəki: 1)

- ABŞ
  - Bolqarıstan
  - Azərbaycan
  - Nigeriya
  - Serbiya
- 

Sual: Bilavasitə xarici investisiyalar məsələsində əsas hüquqi mübahisələr hansı qrupp ölkələr arasında baş verir? (Çəki: 1)

- İnkışaf etmiş ölkələrlə və inkışaf etməkdə olan ölkələr
  - Qərbi Avropa dövlətləri və Şərqi pələengləri (Çin, Hindistan)
  - ada dövlətlər və qıtə dövlətləri
  - OPEC və digər dövlətlər
  - ABŞ və Rusyanın başçılıq etdiyi bloklar
-

Sual: BXİ -la bağlı beynəlxalq razılaşmaların obyekti olan anlayışlara aid deyil: (Çəki: 1)

- düzgün cavab variansı yoxdur
  - kapital qoyuluşu
  - investor
  - yurisdiksiya
  - milli recim
- 

Sual: İnkışaf etmiş dövlətlərin mövgeyinə görə, kapital qoyuluşu dedikdə, başa düşülür: (Çəki: 1)

- bütün növ investisiyalar
  - bütün növ aktivlər
  - bütün növ gəlirlər
  - bütün növ itkilər
  - bütün növ rüsumlar
- 

Sual: İnkışaf etməkdə olan dövlətlərə görə, kapital qoyuluşu dedikdə, başa düşülür:

(Çəki: 1)

- bütün növ aktivlər
  - bütün növ gəlirlər
  - bütün növ ödənişlər
  - bütün növ xərclər
  - bütün növ investisiyalar
- 

Sual: İnkışaf etməkdə olan dövlətlərə görə, investor anlayışına daxil deyil: (Çəki: 1)

- kapital qoyuluşları bilavasitə milli sərhədləri keçməklə bağlı olmayan rezidentlər
  - kapital qoyuluşu bilavasitə milli sərhədi keçməklə bağlı olan rezidentlər
  - bütün növ rezidentlər
  - investisiya məbləği təsbit edilmiş normadan az olan rezidentlər
  - investisiya məbləği təsbit edilmiş normadan çox olan rezidentlər
- 

Sual: Kapitalın ölkəyə gəlişi xarakterinə inkışaf etmiş dövlətlərin mövgeyi: (Çəki: 1)

- daxirolma hüququ
  - icazə hüququ
  - düzgün cavab variantı yoxdur
  - azad yönetim hüququ
  - cəlbetmə haqqı
- 

Sual: Kapitalın ölkəyə gəlişi xarakterinə inkışaf etməkdə olan dövlətlərin mövgeyi: (Çəki: 1)

- icazə hüququ
  - daxirolma hüququ
  - qadağa hüququ
  - sərt nəzarət sistemi
  - müştərəklik prinsipi
-

Sual: Milliləşdirmə hüququ məsələsində inkişaf etmiş dövlətlər müdafiə edir: (Çəki: 1)

- beynəlxalq hüquq
  - daxili işlərə müdaxilə haqqı
  - beynəlxalq öhdəliklər
  - referendum haqqı
  - BMT-nin vasitəciliyi prinsipi
- 

Sual: XX əsrд ABŞ-ın kapitalın ixracında hegemonluğu başlayır: (Çəki: 1)

- XX əsrin 40-cı illerinin sonundan
  - XX əsrin əvvəllərindən
  - XX əsrin 80-cı illerindən
  - Karib böhranından sonra
  - XX əsrin sonlarından
- 

Sual: XX əsrin 20-ci illerindən kapital ixracında liderlər sırasında olan kiçik dövlət: (Çəki: 1)

- İsvəçrə
  - İtaliya
  - Fransa
  - Kanada
  - Norveç
- 

Sual: Kapital ixracının lider qrupun təşkil edir: (Çəki: 1)

- Üçqütblü sistem
  - Böyük səkkizlik
  - BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri
  - ABŞ, İngiltərə, Fransa
  - Böyük 20-lıq
- 

Sual: Üçqütblü sistem investisiya idxlə və ixracında sahəsində əhatə edir: (Çəki: 1)

- 4/5
  - 1/6
  - tam nəzarət edir
  - təxminən 95 faizini
  - yarısını
- 

## **BÖLƏM: 0502**

Ad	0502
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Milliləşdirmə hüququ məsələsində inkişaf etməkdə olan dövlətlər müdafiə edir: (Çəki: 1)

- beynəlxalq öhdəliklər
  - düzgün cavab variantı yoxdur
  - iqtisadi sanksiyalar haqqı
  - referendum haqqı
  - beynəlxalq hüquqlar
- 

Sual: Beynəlxalq investisiyaya dair norma və prinsipləri təsbit etməyin ilk cəhdi edilmişdi: (Çəki: 1)

- Havana xartiyasında
  - Moskva paktında
  - Brüssel konfransında
  - Dehli müşavirəsində
  - Vaşinqton qurultayında
- 

Sual: Havana xartiyası qəbul edilmişdi: (Çəki: 1)

- 1947-ci ildə
  - 1923-cü ildə
  - 1904-cü ildə
  - 1991-ci ildə
  - 1987-ci ildə
- 

Sual: Havana xartiyası ilə təməli qoyulmuşdu: (Çəki: 1)

- GATT
  - BYİB
  - BVF
  - QUAM
  - OPEK
- 

Sual: BMT səviyyəsində beynəlxalq investisiyalarla bağlı ilk qətnamə qəbul edildi: (Çəki: 1)

- 1962-ci ildə
  - 1948-ci ildə
  - 1988-ci ildə
  - 1943-cü ildə
  - 1936-ci ildə
- 

Sual: XX əsrin 60-cı illərdə beynəlxalq investisiyalarla bağlı BMT qətnaməsi ehtiva edirdi: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
- təbii resurslar üzərində daimi suverenlik prinsipi
- dövlət və xalqa investisiyalara nəzarət hüququ
- xarici investisiyaların əhəmiyyətliyi
- dövlət və xalqa investisiyaları milliləşdirmək hüququ

---

Sual: Kapitalın hərəkətinin liberallaşması üzrə məcəllə təklif olunmuşdu: (Çəki: 1)

- İƏİT
  - BVF
  - QUAM
  - AB
  - OPEK
- 

Sual: İnvestisiya mübahisələrinin tənzimlənməsi üzrə konvensiyani 1966-cı ildə təklif etmişdi: (Çəki: 1)

- BYİB
  - NATO
  - MAQATE
  - BMT
  - QUAM
- 

Sual: İnvestisiya mübahisələrinin tənzimlənməsi üzrə konvensiya qəbul edilmişdi: (Çəki: 1)

- 1966 ildə
  - 1984 ildə
  - 1954 ildə
  - 1978 ildə
  - 1924 ildə
- 

Sual: 1966-cı ildə BYİB tərəfindən təklif olunmuşdu: (Çəki: 1)

- İnvestisiya mübahisələrinin tənzimlənməsi üzrə konvensiya
  - İqtisadi cinayətkarlıqla mübarizə üzrə konvensiya
  - iqtisadi casusluqdan imtina barədə Razlaşma
  - düzgün cavab variantı yoxdur
  - ölkələr üzərə investisiya kvotalarının tətbiqini ehtiva edən sənəd
- 

Sual: Yeni beynəlxalq iqtisadi nizamın bərqərar olması barədə qətnamə qəbul edilmişdi: (Çəki: 1)

- 1974 ildə
  - 1953 ildə
  - 1966 ildə
  - 1983 ildə
  - 1999 ildə
- 

Sual: Hal-hazırda investisiya mübahisələrinin tənzimlənməsi üzrə 1966-cı ilin konvensiyana qoşulan ölkələrin sayı: (Çəki: 1)

- 100-dən çox
- BMT-yə üzv olan dövlətlərin hamısı
- İnkışaf etmiş dövlətlərin 90 faizi
- transmilli korporasiyaya malik olan ölkələr

düzgün cavabv ariantı yoxdur

---

Sual: 1974-cü ildə Dövlətlərin iqtisadi hüquqları və öhdəlikləri Xartiyası qəbul edilmişdi: (Çəki: 1)

- BMT Baş Assambleyasında
  - Avropa Birliyinin təməlqoyma mərasimində
  - BVF yekun iclasında
  - Helsinkidə
  - Karaçidə
- 

Sual: XX əsrin 80-cı illərində xarici investisiyalar uğrunda rəqabətin kəskinləşməsinə təsir edən yeni amil: (Çəki: 1)

- sosialist bloku ölkələrinin bu prosesə qoşulması
  - cavab variantlarının hamısı düzgündür
  - Qərb dövlətlərinin bir qisminin investisiyalar yatırmaqdan imtina etmələri
  - soyuq müharibənin təhlükəli həddə çatması
  - ölkələrə investisiya üzrə kvotaların müəyyənləşməsi
- 

Sual: XX əsrin 80-cı illərində xarici investisiyalar sahəsində müşahidə olunurdu: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - ölkəyə daxil olan kapitallara qarşı tələblər yumşaldılmışdı
  - gəlir və kapitalın özünün baza ölkəyə köçürmə imkanları asanlaşdırılmışdı
  - mülkiyyəti itirmək qorxusu azaldı
  - investisiya mübahisələri zamanı arbitrac qaydaların qəbulunun sayı artdı
- 

Sual: Çoxtərəfli investisiya təminat agentliyinin təsis edilməsi haqqında konvensiya təklif olunmuşdu: (Çəki: 1)

- 1985 ildə
  - 1994 ildə
  - 1978 ildə
  - 1948 ildə
  - 1952 ildə
- 

Sual: Üçqütblü sistemə daxil olan ölkələr: (Çəki: 1)

- ABŞ, AB, Yaponiya
  - Çin, İngiltərə, Fransa
  - İsveçrə, İsveç, BƏƏ
  - Braziliya, Hindistan, Rusiya,
  - CAR, Misir, ABŞ
- 

Sual: Yalnız ixracatçılar arasında lider mövgeyi ilə fərqlənir: (Çəki: 1)

- Yaponiya
- Çin
- ABŞ
- Rusiya

İran

---

Sual: Kapital idxləçiləri sırasında Yaponiya hansı ölkə ilə oxşar göstəricilərə malikdir: (Çəki: 1)

- Rusiya
  - Nigeriya
  - Fransa
  - Şotlandiya
  - Almaniya
- 

Sual: Kapitalın idxlə və ixracında ənənəvi liderlərə meydan oxuyan dövlət: (Çəki: 1)

- Çin
  - İran
  - Braziliya
  - Venesuella
  - Rusiya
- 

**BÖLMƏ: 0503**

Ad	0503
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Çoxtərəfli investisiya təminat agentliyinin təsis edilməsi haqqında konvensiyani təklif etmişdi: (Çəki: 1)

- Dünya bankı
  - NATO
  - BMT
  - Beynəlxalq Investisiya Bankı
  - Avropa Birliyi
- 

Sual: XX əsrin 90-cı illərində investisiya sahəsində qəbul edilmiş sənədlərə aiddir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - Sakit okean hövzəsi dövlətlərinin Investisiya xartiyası
  - APEC-in fakultativ investisiya prinsipləri
  - NAFTA haqqında qərar
  - Energetik xartiya
- 

Sual: Energetik xartiya qəbul edilib: (Çəki: 1)

- 1994 ildə

- 1973 ildə
  - 1938 ildə
  - 2002 ildə
  - 2009 ildə
- 

Sual: Sakit okean ölkələrinin İnvestisiya xartiyası qəbul edilmişdi: (Çəki: 1)

- 1995 ildə
  - 1895 ildə
  - 2005 ildə
  - 1988 ildə
  - 1966 ildə
- 

Sual: Tam xarici müəssisənin əlamətlərinə aid deyil: (Çəki: 1)

- düzgün cavab variantı yoxdur
  - o bütün kapitalı təmin edir
  - o bütün gəliri əldə edir
  - o bütün texnologiyani təmin edir
  - o bütün riskləri öz üzərinə götürür
- 

Sual: Aşağıdakılar hansı tip işgüzar münasibətlərə xasdır: I. O bütün risklər və gəlirləri götürür; II. O bütün texnologiyani təmin edir III. O kapitalı təmin edir (Çəki: 1)

- Tam xarici müəssisə
  - Xüsusi kontrakt sazişləri
  - düzgün cavab variantı yoxdur
  - Texnoloci, marketinq və idarəetmə sazişləri
  - Müştərək müəssisə
- 

Sual: Müştərək müəssisənin şərtlərinə aiddir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - qərarların qəbulu biznesə qoyulan paydan asılıdır
  - xarici və yerli müəssisə səylərini birləşdirir
  - gəlir bölgüsü biznesə qoyulan paydan asılıdır
  - risklər dərəcəsi biznesə qoyulan paydan asılıdır
- 

Sual: Xüsusi kontrakt sazişlərininə aid deyil: (Çəki: 1)

- xarici müəssisə bütün riskləri və gəlirləri götürür
  - servis kontraktları
  - risk dərəcəsi biznesə qoyulan paydan asılı deyil
  - risklərin böyük bir qismini xarici müəssisə daşıyır
  - gəlirlərdə pay bölgüsü danışçılar vasitəsilə müəyyənləşir
- 

Sual: Aşağıdakılar hansı tip işgüzar münasibətlərə xasdır: I. Yerli müəssisə bütün riskləri götürür; II. Yerli müəssisə bütün gəlirləri götürür III. Bura uzunmüddətli əsaslarla lisenziya tipli sazişlər aid edilir (Çəki: 1)

- texnoloci, idarəetmə və marketinq sazişləri

- Xüsusi kontrakt sazişləri
  - düzgün cavab variantı yoxdur
  - Texnoloci, marketing və idarəetmə sazişləri
  - Müştərək müəssisə
- 

Sual: Məhsulun müştərək buraxılışı üzrə sazişlərə aiddir: (Çəki: 1)

- risklər və gəlirlər biznesə qoyulan paya əsasən müəyyənləşir
  - mülkiyyət və qərarların qəbulu üzrə öhdəliklər nəzərdə tutmurlar
  - risk və gəlirlərin bölgüsü üzrə öhdəliklər nəzərdə tutmurlar
  - uzunmüddətli əsaslarla qurulurlar
  - istehsal yaxud marketing sahəsindədir
- 

Sual: İnvestisiya qoyuluşu zamanı təsir edən amillərə aid deyil: (Çəki: 1)

- düzgün cavab variantı yoxdur
  - yerli işçi qüvvənin keyfiyyəti və dəyəri
  - ölkənin idarəetmə aparatının effektivliyi
  - qəbul edən dövlətdə siyasi stabillik
  - ölkənin xarici kapitala ehtiyac səviyyəsi
- 

Sual: İnvestisiya qoyuluşu zamanı təsir edən amillərə aiddir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - ölkənin inkişaf səviyyəsi
  - ölkənin xarici kapitala ehtiyac səviyyəsi
  - Xarici investorların bu ölkəyə maraqlılıq dərəcəsi
  - TMK fəaliyyət göstərdiyi sahədə dövlət siyasəti
- 

Sual: XIX əsrin sonlarında kapitalın ixracında şəksiz liderlər idi: (Çəki: 1)

- İngiltərə və Fransa
  - ABŞ və Yaponiya
  - Almaniya və İtaliya
  - Rusiya və Çin
  - Fransa və İspaniya
- 

Sual: XX əsrin ilk on illiyində kapitalın ixracı üzrə liderlər sırasında olan Asiya dövləti: (Çəki: 1)

- Yaponiya
  - Çin
  - Hindistan
  - İran
  - Türkiye
- 

Sual: XX əsrin birinci yarısında kapitalın ixracında ABŞ-in İngiltərəni keçməsinə əsas səbəb: (Çəki: 1)

- baş vermiş dünya müharibələri
- İngiltərədə separatizm meyllerinin güclənməsi

- Fransa və Almanıyanın İngiltərəyə qarşı ABŞ-la iqtisadi ittifaq qurmaları
  - İngiltərənin avtarkiya siyasetini yürütməsi
  - ABŞ-ın Avropada hərbi bazalarının sayının artması
- 

Sual: XX əsrin 40-cı illərində kapital ixracında üçüncülüyü yüksəlmiş dövlət: (Çəki: 1)

- Kanada
  - ABŞ
  - Belçika
  - Çin
  - İran
- 

Sual: Çin hansı özünəməxsus vilayəti ilə birgə kapital hərəkatında liderliyini daha da möhkəmləndirir: (Çəki: 1)

- Şanxay
  - Makao
  - Tayvan
  - Honqonk
  - Tibet vilayəti
- 

Sual: 2008-ci ilin göstəricilərinə görə, kapitalın əsas xalis idxləçi dövləti idi: (Çəki: 1)

- ABŞ
  - Çin
  - Rusiya
  - Almaniya
  - Avstraliya
- 

Sual: 2008-ci ilin göstəricilərinə görə, kapitalın əsas xalis ixracatçı dövləti idi: (Çəki: 1)

- Çin
  - ABŞ
  - Böyük Britaniya
  - BƏƏ
  - CAR
- 

Sual: 2008-ci ilin göstəricilərinə görə, kapitalın əsas xalis idxləçi dövlətləri arasında ikinci idi: (Çəki: 1)

- İspaniya
  - Almaniya
  - Rusiya
  - Avstraliya
  - Küveyt
- 

## **BÖLMƏ: 0601**

Ad

0601

Suallardan

12

Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Avropa Birliyinin rəqabət standartlarına dair normalar bütün Birlik ölkələrinə şamil edilmişdi: (Çəki: 1)

- 1989-cu ildən
  - 1957-ci ildən
  - 1948-ci ildən
  - 1966-ci ildən
  - 1998-ci ildən
- 

Sual: AB şirkətlərin birləşməsi prosesinə dair qadağalar hansı halda tətbiq olunur: (Çəki: 1)

- bu birləşmə ümumən Birlik üçün əhəmiyyət kəsb etdiyi halda
  - istənilən şirkət birləşməsi zamanı
  - yalnız yerli və xarici şirkətlərin birləşməsi hallarına
  - düzgün cavab variantı yoxdur
  - birləşən şirkətlərin birində qeyri-qanuni əməliyyatların həyata keçirilməsi faktı aşkarlandıqda
- 

Sual: UNCTAD hansı qurumun qısaldılmış adıdır: (Çəki: 1)

- BMT-nin ticarət və inkişaf üzrə konfransı
  - AB tarif və ticarət üzrə forumu
  - düzgün cavab variantı yoxdur
  - MDB-nin vahid ticarət standartlarının işlənməsi üzrə komissiyası
  - ABŞ-ın monopoliyaya mübarizə üzrə xüsusi orqanı
- 

Sual: Monopoliya ilə mübarizə üzrə çoxtərəfli sənəd hansı qurum tərəfindən hazırlanmışdı: (Çəki: 1)

- UNCTAD
  - BVF
  - BMT TŞ
  - AB
  - UNİCEF
- 

Sual: Monopoliya ilə mübarizə üzrə çoxtərəfli sənəd hazırlanmışdı (Çəki: 1)

- 1980-ci ildə
  - 1995-ci ildə
  - 1963-cü ildə
  - 1952-ci ildə
  - 1978-ci ildə
-

Sual: BMT-də monopolik fəaliyyətə qarşı mübarizənin və müvafiq normaların daha da sərtləşməsi ilə bağlı qətnamələr qəbul edilmişdi: (Çəki: 1)

- 1990 və 1995-ci illərdə
  - 1980 və 1985-ci illərdə
  - 1956 və 1965-ci illərdə
  - 1964 və 1986-ci illərdə
  - 1999 və 2010-cu illərdə
- 

Sual: Məhdudlaşdırıcı iş praktikasına aiddir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - alıcı bazarlarının bölgüsü haqqında razılaşmalar
  - ayrı-ayrı kontragentlərə mal satmamaq haqqında kollektiv razılaşmalar
  - mal və xidmətlər alıştı zamanı ayrı-seçkili qiymət fərqlərinin qoyulması
  - beynəlxalq hərralarda gizli sövdələşmələr
- 

Sual: Məhdudlaşdırıcı iş praktikasına aid deyil: (Çəki: 1)

- düzgün cavab variantı yoxdur
  - rəqabət üçün mühüm əhəmiyyət kəsb edən birliklərə üçüncü tərəfin daxil olmasına kollektiv maneq
  - rəqibləri aradan götürmək üçün qiymətlərə öz dəyərindən aşağı qiymətə satmaq
  - ayrı-ayrı mal və xidmət növlərinin alışını başqa mal və xidmətlərin məhz göstərilən üçüncü şəxsədən alınması şərti ilə həyata keçirilməsi haqqında tələblər
  - bazarda tətbiq ediləcək qiymətlər haqqında gizli sövdələşmələr
- 

Sual: ABŞ 1991-ci ildə məhdudlaşdırıcı praktika ilə mübarizə sahəsində müqavilə imzalamışdı: (Çəki: 1)

- Avropa Birliyi ilə
  - Avstraliya ilə
  - Yaponiya ilə
  - MDB ilə
  - Rusiya ilə
- 

Sual: ABŞ Avropa Birliyi ilə məhdudlaşdırıcı praktika ilə mübarizə sahəsində müqaviləni imzalamışdı: (Çəki: 1)

- 1991-ci ildə
  - 1957-ci ildə
  - 2003-cü ildə
  - 1957-ci ildə
  - 2011-ci ildə
- 

Sual: Gəlir və kapitala vergi haqqında model konvensiyani hazırlamışdı: (Çəki: 1)

- BYİB
- MDB
- ÜTT
- Roma klubu
- düzgün cavab variantı yoxdur

---

Sual: Gəlir və kapitala vergi haqqında model konvensiya nə vaxt hazırlanmışdı: (Çəki: 1)

- 1963 ildə
  - 1948 ildə
  - 1927 ildə
  - 1972 ildə
  - 1989 ildə
- 

## **BÖLƏM: 0602**

Ad	0602
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ABŞ Kanada ilə məhdudlaşdırıcı praktika ilə mübarizə sahəsində müqaviləni imzalamışdı (Çəki: 1)

- 1995 ildə
  - 1987 ildə
  - 1948 ildə
  - 1913 ildə
  - 2009 ildə
- 

Sual: ABŞ 1995-ci ildə məhdudlaşdırıcı praktika ilə mübarizə sahəsində müqavilə imzalamışdı (Çəki: 1)

- Kanada ilə
  - Rusiya ilə
  - Almaniya ilə
  - Meksika ilə
  - Azərbaycanla
- 

Sual: ABŞ Avstraliya ilə məhdudlaşdırıcı praktika ilə mübarizə sahəsində müqaviləni imzalamışdı (Çəki: 1)

- 1996 ildə
  - 2010 ildə
  - 1939 ildə
  - 1968 ildə
  - 1899 ildə
- 

Sual: ABŞ 1996-ci ildə məhdudlaşdırıcı praktika ilə mübarizə sahəsində müqavilə imzalamışdı: (Çəki: 1)

- Avstraliya ilə
- Avstriya ilə

- Venesuela ilə
  - Fransa ilə
  - Türkiyə ilə
- 

Sual: Ticarət, investisiya və rəqabət standartları qarşılıqlı əlaqələr məsələsi ilə bağlı tədbirlər qısa şəkildə adlanır: (Çəki: 1)

- TRİMS
  - UNCTAD
  - BXİ
  - BRİK
  - ÜTT
- 

Sual: TRİMS ilk növbədə kimlərin maraqlarını müdafiə etmək məqsədi güdürdü: (Çəki: 1)

- TMK-lar
  - hökümətlərin
  - yerli kiçik və orta sahibkarların
  - cavab variantlarının hamısı düzgündür
  - sadə istehlakçıların
- 

Sual: ÜTT üzv-dövlətlərə xarici investisiyalı müəssisələri qarşı nəy tətbiq etmək qadağan edilib: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - öz fəaliyyətində mütləq olaraq yerli materialların müəyyən payını almaq
  - yerli məhsulların müəyyən miqdardan yuxarı ixracını məhdudlaşdırmaq
  - xarici valyutanın alınmasını müəyyən miqdarlarda məhdudlaşdırmaq
  - idxl olunan məhsulun alıştı həcmi yerli ixrac olunan məhsulun həcmi ilə uzlaşdırmağa vadar etmək
- 

Sual: ÜTT üzvü inkişaf etmiş dövlətlərə xarici investisiyalı müəssisələrə aid milli normalarını ÜTT normaları ilə uzlaşdırmaq üçün nə qədər vaxt verilir: (Çəki: 1)

- 2 il
  - 5 il
  - 7 il
  - 2 ay
  - 17 il
- 

Sual: ÜTT üzvü inkişaf etməkdə olan dövlətlərə xarici investisiyalı müəssisələrə aid milli normalarını ÜTT normaları ilə uzlaşdırmaq üçün nə qədər vaxt verilir: (Çəki: 1)

- 5 il
  - 2 il
  - 1 il
  - 3 ay
  - 15 il
- 

Sual: ÜTT üzvü ən az inkişaf etmiş dövlətlərə xarici investisiyalı müəssisələrə aid milli

normalarını ÜTT normaları ilə uzlaşdırmaq üçün nə qədər vaxt verilir (Çəki: 1)

- 7 il
  - 1 il
  - 2 il
  - 15 il
  - 30 il
- 

Sual: İED və İEOD arasında ikiqat vergiqoymadan qaçmaqla bağlı model konvensiya harada qəbul olunmuşdu: (Çəki: 1)

- Cenevrədə
  - Nyu-Yorkda
  - Vyanada
  - Romada
  - Sürixdə
- 

Sual: İED və İEOD arasında ikiqat vergiqoymadan qaçmaqla bağlı model konvensiya nə vaxt qəbul olunmuşdu: (Çəki: 1)

- 1976 ildə
  - 1966 ildə
  - 1988 ildə
  - 1994 ildə
  - 2011 ildə
- 

### **BÖLƏM: 0603**

Ad	0603
Suallardan	12
Maksimal faiz	12
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: İnvestisiya və ticarət sahəsində TMK-lara təzyiqi azaltmağın tərəfdarı kimi çıxış edirlər: (Çəki: 1)

- ABŞ və Yaponiya
  - Avropa Birliyi
  - MDB ölkələri
  - QUAM dövlətləri
  - Kanada və Meksika
- 

Sual: İnvestisiya və ticarət sahəsində TMK-lara verilən azadlıqlar məsələsində ABŞ və Yaponiya ilə razılaşmayan dövlətlər qrupuna daxildir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
- İtaliya
- Fransa

- Norveç
  - Finlyandiya
- 

Sual: Siyasətdə vergi dedikdə hası meyar üzrə ödənişlər nəzərdə tutulur: (Çəki: 1)

- inkişaf səviyyəsi
  - coğrafi yerləşmə üzrə
  - təbii ehtiyatlar üzrə
  - əhali sayına görə
  - tarixilik prinsipinə görə
- 

Sual: İnkışafa vergi variantlarının ümumi cəhətlərinə aiddir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - dövlətlər donor və resipiyyentlərə bölünür
  - donor ölkələrə inkişaf etmiş dövlətlər aid edilir
  - resipiyyent ölkələrə inkişaf etməkdə olan dövlətlər aid edilir
  - inkışafa vergi mütləq xarakter daşımalıdır
- 

Sual: inkışafa verginin əsaslandırma variantlarına aiddir (Çəki: 1)

- «tarixi keçmişə» görə
  - məsuliyyətlilik prinsipinə görə
  - kosmopolit yanaşmaya əsasən
  - düzgün cavab variantı yoxdur
  - ümumdünya səsverməsi əsasında
- 

Sual: İnkışafa verginin mənbəyi kimi təklif olunur: (Çəki: 1)

- ərzaq satışı
  - silah satışı
  - turizm sahəsi
  - televiziya
  - idman sahəsi
- 

Sual: Dəniz dibi ehtiyatlarından istifadədən ümumbəşəri verginin tutulması əsaslandırılır: (Çəki: 1)

- dəniz dibi hamiya məxsus olan sərvətdir
  - dənizlərdə istehsal ümumi ekoloci vəziyyətə ziyan vurur
  - dəniz səthlərin bölgüsünün qeyri-ədalətliyi ilə
  - cavab variantlarının hamısı düzgündür
  - dənizlərin ümumi ticarət zonaları olmaları ilə
- 

Sual: Silah satışından ümumbəşəri vergitutma necə əsaslandırılır: (Çəki: 1)

- satılan silahların əksəriyyəti «Üçüncü dünya» ölkələrində istifadə olunur
- silah satışının ticarətin ən gəlirli sahəsi olması ilə
- düzgün cavab variantı yoxdur
- silahları yalnız inkişaf etmiş dövlətlərin istehsal etməsi ilə

silahın təbiətə vurduğu ziyanla

---

Sual: İqtisadi sahədə vergiqoyma iqtisadi diplomatiyanın obyekti kimi ehtiva edir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - bir vergi ödəyicisinin iki və daha çox ölkədə eyni obyekt üzrə vergi ödəməsi
  - ikiqat vergitutulma
  - gəlirin bir hissəsini xaricdə «gizlətməklə» vergidən yayınmaq problemini
  - vergiqoyma ilə bağlı beynəlxalq qaydaların işlənməsi sahəsində beynəlxalq danışçıların həyata keçirilməsini
- 

Sual: «azadedilmə» və «vergi məqbulu» metodları hansı sahədə istifadə olunur: (Çəki: 1)

- ikiqat vergitutma probleminin həllində
  - inkişafa vergi məsələsində
  - investisiyaların həcmi müəyyənləşdirərkən
  - xarici investorların statusunu təsbit edərkən
  - rezidentin qeydiyyatı zamanı
- 

Sual: Azad edilmənin tam, şərtsiz formasına aid deyil: (Çəki: 1)

- düzgün cavab variantı yoxdur
  - xaricdə əldə olunmuş gəlirə aiddir
  - tam şəkildə nəzərə alınmır
  - vergi dərəcəsinə təsir etmir
  - hər hansı şərt qoyulmadan nəzərə alınmır
- 

Sual: «Azadedilmə» metodunun növünə aiddir: (Çəki: 1)

- silsilə şərti ilə azadedilmə
  - məhduddiyətsiz məqbul
  - məhdudlu məqbul
  - qismən azadedilmə
  - kəsir şərti ilə azadedilmə
- 

## **BÖLMƏ: 0701**

Ad	0701
Suallardan	12
Maksimal faiz	12
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Milli iqtisadi təhlükəsizliyin geniş mənada anlayışına daxil deyil: (Çəki: 1)

- düzgün savab variantı yoxdur
- ümummilli platform

- səmiyyətin bütün təbəqələrinin maraqlarını nəzərə alan
  - səmiyyətin bütün təbəqələrinin iştirakını ehtiva edən
  - milli iqtisadiyyatın daimi inkişafı və təkmilləşdirilməsi məqsədi
- 

Sual: ABŞ-da milli ərzaq təhlükəsizliyi barədə qanun qəbul edilmişdi: (Çəki: 1)

- 1985 ildə
  - 1933 ildə
  - 1978 ildə
  - 2005 ildə
  - 2001 ildə
- 

Sual: 1995-si ildə Energetik təhlükəsizlik konsepsiyası təsbit edildi: (Çəki: 1)

- Avropa Birliyində
  - ABŞ-da
  - Yaponiyada
  - İranda
  - Braziliyada
- 

Sual: 1985-si ildə ərzaq təhlükəsizliyi haqqında qanun qəbul olunmuşdu: (Çəki: 1)

- ABŞ-da
  - Yaponiyada
  - İtaliyada
  - Yunanıstanda
  - Rusiyada
- 

Sual: Avropa Birliyinin Energetik təhlükəsizlik haqqında konsepsiyası təsbit edildi: (Çəki: 1)

- 1995 ildə
  - 1985 ildə
  - 2001 ildə
  - 2005 ildə
  - 1967 ildə
- 

Sual: XX əsrin 30-su illərində iqtisadi hüsumetməmək haqqında təkliflə çıkış etmişdi: (Çəki: 1)

- SSRİ
  - ABŞ
  - İngiltərə
  - Fransa
  - Çin
- 

Sual: BMT-nin sənədlərində «təsavüz» anlayışına iqtisadi təsavüz də daxil edildi: (Çəki: 1)

- 1953 ildə
- 1988 ildə

- 1912 ildə
  - 1995 ildə
  - 2003 ildə
- 

Sual: 1973-1974-sü illərdə kollektiv iqtisadi təhlükəsizlik təklifi ilə çıxış etmişdi: (Çəki: 1)

- Braziliya
  - SSRİ
  - Çexiya
  - Çin
  - Norveç
- 

Sual: ABŞ Müdafiə nazirliyinin xüsusi kommersiya fəaliyyəti məhdudlaşır: (Çəki: 1)

- yalnız ABŞ ərazisindən kənarda olması ilə
  - yalnız Avropa Birliyinin ərazisi ilə
  - heç bir məhdudiyyət yoxdur
  - yalnız ABŞ-ın ərazisi ilə
  - Böyük Britaniya istisna olmaqla bütün dünyani əhatə edir
- 

Sual: İqtisadi hücumetməmə haqqında paktın bağlanması zəruriyyəti barədə 1939 ildə SSRİ təklif vermişdi: (Çəki: 1)

- F.Ruzveltə
  - U.Çerçilə
  - A.Hitlerə
  - Ulan Batora
  - M.İdenə
- 

Sual: TMK-rın xarici aktivlərinə görə dünya liderləri olan dövlətlərə aid deyil: (Çəki: 1)

- Türkiyə
  - ABŞ
  - Yaponiya
  - Almaniya
  - Böyük Britaniya
- 

Sual: Çin daxilində dünya liderləri olan TMK-lara malik olan əsas region: (Çəki: 1)

- Honqonk
  - Şanxay
  - Uyqur vilayəti
  - Pekin
  - Tibet vilayəti
- 

## **BÖLMƏ: 0702**

Ad	0702
Suallardan	12
Maksimal faiz	12

Sualları qarışdırmaq



Suallar təqdim etmək

2 %

---

Sual: Milli iqtisadi təhlükəsizliyin ümumi əlamətlərinə aid deyil: (Çəki: 1)

- düzgün cavab variantı yoxdur
  - dünya təcrübəsi nəzərə alınır
  - səmərəli proteksionizm
  - milli maraqlara sərf edən xarici amillərə dair güzəştlər
  - beynəlxalq əməkdaşlıq nəzərə alınır
- 

Sual: Beynəlxalq investisiya lahiyəsi ilə bağlı təqdim edilən sənədlər neçə qrupa bölünür: (Çəki: 1)

- 4
  - 10
  - 2
  - 15
  - 8
- 

Sual: Beynəlxalq investisiya lahiyəsi ilə bağlı təqdim edilən sənədlər qruplarına aiddir (Çəki: 1)

- bütün cavab variantları düzgündür
  - ümumi informasiya
  - vergi orqanları qarşısında «təmizliyi»
  - texniki-iqtisadi əsaslandırma
  - «xarici» sənədləşmə
- 

Sual: Beynəlxalq investisiya lahiyəsi ilə bağlı təqdim edilən ümumi informasiyaya aid deyil: (Çəki: 1)

- lahiyənin kommersiya səmərəliyi
  - qeydiyyat sənədləri
  - təsisçi sənədləri
  - investorun fəaliyyət sahəsi
  - investor barədə təqdimədici məlumatlar
- 

Sual: Beynəlxalq investisiya lahiyəsi iddiaçısının vergi orqanları qarşısında «təmizliyi»nə aiddir: (Çəki: 1)

- büdcəyə ödənişlərdə borcun olub-olmaması
  - investorun fəaliyyət sahəsi
  - lahiyənin kommersiya səmərəliyi
  - təqdimədici məlumatlar
  - düzgün cavab variantı yoxdur
- 

Sual: Xaricdə investisiyaları texniki-iqtisadi əsaslandırılmasına daxil deyil: (Çəki: 1)

- «xarici» sənədləşmə
  - istehsal programı
  - lahiyənin kommersiya səmərəliyi
  - kapital və istismar xərclərinin həcmi
  - lahiyə haqqında ümumi məlumat
- 

Sual: Beynəlxalq investisiya lahiyəsi ilə bağlı «xarici» sənədləşməyə aiddir: (Çəki: 1)

- mümkün xarici partnyor barədə informasiya
  - təsisçi sənədləri
  - qeydiyyat sənədləri
  - texniki-iqtisadi əsaslandırma
  - lahiyənin kommersiya səmərəliyi
- 

Sual: Milli təhlükəsizlik daxilində iqtisadi fəaliyyətdən hansı başqa məqsədlər üçün istifadə etmək olar: (Çəki: 1)

- kəşfiyyat
  - TMK yaratmaq məqsədi ilə
  - mədəni əlaqələrin güclənməsi
  - düzgün cavab variantı yoxdur
  - seçki kampaniyası zamanı
- 

Sual: Biznesin beynəlxalq davranış öhdəliklərinə aiddir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - milli suverenliyə hörmət
  - insan hüquqlarına hörmət
  - ölkənin daxili işlərinə qarışmama
  - istehlakçıların maraqlarının qorunması
- 

Sual: Biznesin beynəlxalq davranış öhdəliklərinin ümumi hissəsinə aid deyil: (Çəki: 1)

- məşğulluq şərtlərinə riayət
  - sosial-mədəni dəyərlərə meyillilik
  - korrupsiya praktikasına imkan verməmə
  - istehlakçıların maraqlarının mühafizəsi
  - ətraf mühitin mühafizəsi
- 

Sual: Biznesin beynəlxalq davranış öhdəliklərinin iqtisadi-sosial hissəsinə aid deyil (Çəki: 1)

- ətraf mühitin mühafizəsi
  - «mədəni» bazar rəqabəti
  - düzgün cavab variantı yoxdur
  - xarici ticarət əməliyyatları haqqında ödəniş balansının vəziyyəti
  - məşğulluq şərtləri
- 

Sual: Dövlətin beynəlxalq davranış öhdəlikləri qruplarına aid deyil (Çəki: 1)

- düzgün cavab variantı yoxdur

- Ümumi müddəalar
  - təminatlar
  - milliləşdirmə və təzminat
  - münaqişələrin tənzimlənməsi
- 

### **BÖLMƏ: 0703**

Ad	0703
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ABŞ-da kommersiya fəaliyyətindən kəşfiyyat məlumatları toplmaq üçün qanun ilk dəfə qəbul olundu: (Çəki: 1)

- 1991 ildə
  - 1912 ildə
  - 1919 ildə
  - 1945 ildə
  - 1961 ildə
- 

Sual: 1991-ci ildə ABŞ-da milli təhlükəsizliyə dair qəbul edilmiş qanun nəzərdə tuturdu: (Çəki: 1)

- kommersiya fəaliyyətindən kəşfiyyat məlumatları üçün yararlanmaq
  - kəşfiyyat fəaliyyətindən kommersiya maraqları üçün istifadəni
  - kommersiya fəaliyyətindən seçki kampaniyalarında istifadə
  - düzgün cavab variantı yoxdur
  - TMK -ın əks-kəşfiyyat fəaliyyətinə cəlb edilməsini
- 

Sual: ABŞ-da kommersiya fəaliyyətindən kəşfiyyat məlumatları üçün yararlanmaq səlahiyyəti bilavasitə hansı dövlət qurumuna verilmişdi: (Çəki: 1)

- Müdafiə nazirliyinə
  - Mərkəzi Kəşfiyyat İdarəsinə
  - Federal Tədqiqat Bürosuna
  - Dövlət Departamentinə
  - Prezident administrasiyasına
- 

Sual: Kommersiya fəaliyyətindən kəşfiyyat məlumatları üçün yararlanmaq barədə qanun 1991-ci ildə qəbul edilmişdi: (Çəki: 1)

- ABŞ-da
  - Azərbaycanda
  - Böyük Britaniyada
  - Yaponiyada
  - İtaliyada
-

---

Sual: ABŞ müdafiə nazirliyinin kəşfiyyat xarakterli kommersiya fəaliyyətinə aiddir: (Çəki: 1)

- bütün cavab variantları düzgündür
  - icarə xarakterli kont raktılara daxiolma
  - lisenziya, icazələrin alınması
  - korporasiya yaratmaq hüququ
  - mal və xidmətlərin alınması
- 

Sual: ABŞ müdafiə nazirliyi kəşfiyyat xarakterli kommersiya fəaliyyətinə görə hesabat verir: (Çəki: 1)

- Konqressə
  - Dövlət Departamentinə
  - Maliyyə nazirliyinə
  - Ağ ev qarşısında
  - Daxili təftiş qurumu qarşısında
- 

Sual: ABŞ müdafiə nazirliyinin kəşfiyyat xarakterli kommersiya fəaliyyətinin məhdudiyyətlərinə aiddir: (Çəki: 1)

- ildə ən azı bir dəfə müvafiq qurum qarşısında hesabat verməlidir
  - yalnız ölkə daxilində fəaliyyət göstərməlidir
  - yalnız ABŞ vətəndaşlarını cəlb etməlidir
  - düzgün cavab variantı yoxdur
  - yüksək gəlir əldə etməməlidir
- 

Sual: ABŞ müdafiə nazirliyinin kəşfiyyat xarakterli kommersiya fəaliyyətinə ABŞ vətəndaşı cəlb edilə bilərmi? (Çəki: 1)

- yalnız könüllülük və məlumatlılıq halında
  - xeyr
  - yalnız məlumatsızlılıq əsasında
  - yalnız ABŞ daxilində fəaliyyət zamanı
  - yalnız xaricdə fəaliyyət zamanı
- 

Sual: Müasir biznesin yeni və əsas öhdəliklərindən birinə çevrilir: (Çəki: 1)

- ətraf mühitin mühafizəsi
  - daxili işlərə qarışmama
  - maliyyə hesabatının şəffaflığı
  - cavab variantlarının hamısı düzgündür
  - vergi üzrə borcların olmaması
- 

Sual: Ekoloji problemlərin biznesə gətirdiyi anlayışlara aid deyil: (Çəki: 1)

- xüsusi kommersiya fəaliyyəti
- ekoloji təhlükəsizlik
- ekoloji akkauntinq
- ətraf mühitin menecmenti

dayanıqlı inkişaf

---

Sual: Dövlət biznesi ekoloji standartlara riayət etməsi üçün tətbiq edir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - ətraf mühitə mənfi təsirə görə vergi və rüsumlar
  - müəssisənin ekoloji yenidənqurulması üçün subsidiyalar
  - premial bonusların alğı-satqısının təşkili
  - ekoloji fəaliyyət məqsədləri üçün vergi güzəştərləri
- 

Sual: Müasir dövrdə bir çox biznes qurumları maliyyə hesabatlarında ayrıca qeyd etmir: (Çəki: 1)

- siyasi proseslərə ödənişlər etməməsi haqqında informasiyanı
  - ekoloci aspektli investisiyaları
  - ekoloci aspektli investisiyaların effektini
  - enerçiə qənaet texnologiyaları hesabına qənaet edilmiş vəsaitlərin həcmini
  - təkrar emalın daha yüksək səviyyəsini
- 

**BÖLMƏ: 0801**

Ad	0801
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: ABŞ-da xarici ticarət xidməti yaradılır: (Çəki: 1)

- 1927 ildə
  - 1936 ildə
  - 1955 ildə
  - 1961 ildə
  - 1888 ildə
- 

Sual: 1927-ci ildə ABŞ-da hansı qurum yaradılır: (Çəki: 1)

- Xarici ticarət xidməti
  - Mərkəzi kəşfiyyat Bürosu
  - Milli Əmək birjası
  - Vergi polisi
  - Yeni hərbi strategiya
- 

Sual: ABŞ-da xarici kənd təsərrüfatı xidməti yaradılır: (Çəki: 1)

- 1930 ildə
- 1918 ildə
- 1987 ildə

- 1963 ildə
  - 1977 ildə
- 

Sual: 1930 ildə ABŞ-da hansı qurum fəaliyyətə başlayır: (Çəki: 1)

- Xarici kənd təsərrüfatı xidməti
  - Köçkünlər üzrə Agentlik
  - Fermer təsərrüfatlarına dəstək üzrə komissiya
  - düzgün cavab variantı yoxdur
  - SSRİ-nin ABŞ-da səfirliyi
- 

Sual: ABŞ səfirliliklərinə təbii ehtiyatlar üzrə təmsilçi nə vaxtdan göndərməyə başlayır: (Çəki: 1)

- 1935 ildən
  - 1985 ildən
  - 1901 ildən
  - 2005 ildən
  - 1967 ildən
- 

Sual: 1935-ci ildən etibarən ABŞ hansı sahə üzrə səfirliliklərinə xüsusi təmsilçi göndərməyə başlayır: (Çəki: 1)

- təbii ehtiyatlar üzrə
  - nüvə araşdırmları üzrə
  - ətraf mühitin mühafizəsi üzrə
  - kəşfiyyat xidməti üzrə
  - insan haqları üzrə
- 

Sual: 1940-cı illərin ABŞ-da aparılmış islahatlar nəticəsində beynəlxalq fəaliyyət: (Çəki: 1)

- 20-yə yaxın nazirlik və qurumun fəaliyyət sahəsinə çevirilir
  - Ticarət Nazirliyinin əlində cəmləşir
  - Dövlət Departamentinin əlində cəmləşir
  - düzgün cavab variantı yoxdur
  - Prezident yanında xüsusi Şuranın əlində cəmləşir
- 

Sual: Dövlət Departamenti ilə Ticarət Nazirliyi arasında xarici iqtisadi fəaliyyət sahəsində səlahiyyətlər bölgüsü haqqında razılışma imzalandı: (Çəki: 1)

- 1961 ildə
  - 1916 ildə
  - 1978 ildə
  - 1942 ildə
  - 1989 ildə
- 

Sual: ABŞ-da 1961-ci ildə Dövlət Departamenti ilə razılışmanı Ticarət nazirliyi tərəfindən imzalamışdı: (Çəki: 1)

- Lüter Xoces

- Din Rask
  - Makkartur
  - Allen
  - L.Conson
- 

Sual: ABŞ-da 1961-ci ildə Ticarət Nazirliyi ilə razılaşmanı Dövlət Departamenti tərəfindən imzalamışdı: (Çəki: 1)

- Din Rask
  - A.İden
  - H.Klinton
  - R.Kennedi
  - M.İdenə
- 

Sual: 1961-ci ilin Ticarət Nazirliyi ilə sazişə əsasən Dövlət Departamentinin üzərinə düşən vəzifə: (Çəki: 1)

- Ümumi nəzarət və addimların uzlaşdırılması
  - Biznesə investisiyalar sahəsində dəstək
  - Özəl sektora beynəlxalq ticarətdə dəstək
  - Xarici ticarət siyasetini təkbaşına müəyyən etmək
  - cavab variantlarının hamısı düzgündür
- 

Sual: 1961-ci ilin Dövlət Departamenti ilə sazişə əsasən Ticarət Nazirliyinin üzərinə düşən vəzifə: (Çəki: 1)

- ABŞ-ın xarici ticarət siyasetinin müəyyən edilməsində iştirak
  - Ümumi nəzarət
  - Addimların uzlaşdırılması
  - düzgün cavab variantı yoxdur
  - Xarici ticarət siyasetini təkbaşına müəyyən etmək
- 

Sual: Xaricdə iqtisadi istiqamətdə könüllülük prinsipi əsasında, lakin dövlətin dəstəyi fəaliyyət göstərən qurum (ABŞ): (Çəki: 1)

- Amerika «sülh korpusu»
  - Tərəqqi könüllüləri
  - Sərhədsiz həkimlər
  - CETRO
  - İnkışaf qartalları
- 

Sual: Xaricdə iqtisadi istiqamətdə könüllülük prinsipi əsasında, lakin dövlətin dəstəyi fəaliyyət göstərən qurum (Böyük Britaniyada): (Çəki: 1)

- Əcnəbi ölkələrdə Könüllülük xidməti
  - Tərəqqi qartalları
  - Ümumi inkışaf naminə
  - İngilis sülh korpusu
  - Beynəlxalq əməkdaşlıq naminə
-

Sual: Xaricdə iqtisadi istiqamətdə könüllülük prinsipi əsasında, lakin dövlətin dəstəyi fəaliyyət göstərən qurum (Almaniya): (Çəki: 1)

- Alman inkişaf xidməti
  - Amlan sülh korpusu
  - Almandilli ölkələrə yardım təşkilatı
  - Əcnəbi ölkələrdə Könüllülük xidməti
  - İqtisadi səmərəlilik təşkilatı
- 

Sual: Fransada diplomatik kadrların hazırlanıldığı əsas mərkəzlərdən biri: (Çəki: 1)

- Milli Administrasiya Məktəbi
  - Ali diplomati ya kolleci
  - Sorbonna Universiteti
  - Paris diplomatiya Mərkəzi
  - XİN yanında ixtisaslaşma kursları
- 

## **BÖLMƏ: 0802**

Ad	0802
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: 1961-ci ilin Dövlət Departamenti ilə Ticarət Nazirliyini bir araya gətirməyə bacarmışdı: (Çəki: 1)

- C.Kennedi
  - Karter
  - Sayminhton
  - Lüter Xoces
  - Din Rask
- 

Sual: Dövlət Departamenti xarici ticarət xidmətinə mütəxəssisləri əsasən cəlb etməlidir: (Çəki: 1)

- Ticarət nazirliyindən
  - Diplomatik Akademiyadan
  - Kəşfiyyat strukturlarından
  - Ağ evin keçmiş əməkdaşlarından
  - Maliyyə nazirliyindən
- 

Sual: ABŞ-da Xarici ticarət xidmətinə kadr seçimi zamanı üstünlük hansı ixtisas üzrə məzunlara verilir (Çəki: 1)

- «Biznes inzibatçılığı» və ya «Xarici ticarət»
- «Beynəlxalq iqtisadi münasibətlər» və ya «Gömrük»
- «Ümumi iqtisad» və ya «Beynəlxalq münasibətlər»

- «Diplomatiya» və ya «Kommersiya»
  - «Menecment» və ya «Maliyyə»
- 

Sual: ABŞ-da dövlət strukturları özəl sektora xaricdə hansı məsələlərdə yardım etməlidirlər: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - işgüzar əlaqələrin qurulmasında
  - işgüzar təkliflərin hazırlanmasında
  - yerli dövlət məmurları ilə əlaqələrin qurulmasında
  - potensial alıcılar haqqında informasiya ilə təminetmə
- 

Sual: Beynəlxalq investisiya lahiyəsi iddiaçısının vergi orqanları qarşısında «təmizliyi»nə aiddir: (Çəki: 1)

- büdsəyə ödənişlərdə borsun olub-olmaması
  - investorun fəaliyyət sahəsi
  - lahiyənin kommersiya səmərəliyi
  - təqdimədiyi məlumatlar
  - düzgün savab variantı yoxdur
- 

Sual: Böyük Britaniyada xarici münasibətlər üzrə orqanların vahid qurumda birləşməsi baş verdi: (Çəki: 1)

- 1965 ildə
  - 1933 ildə
  - 1988 ildə
  - 2001 ildə
  - 1877 ildə
- 

Sual: 1965-ci ildə hansı dövlətdə xarici münasibətlər üzrə dövlət strukturları vahid qurumda birləşdirildi: (Çəki: 1)

- Böyük Britaniya
  - ABŞ
  - Yuqoslaviya
  - Kolumbiya
  - Almaniya
- 

Sual: 1965-ci ildə Böyük Britaniyada dövlət xarici strukturların yenidən təşkilatlaşmasını həyata keçirən komissiyanın rəhbəri: (Çəki: 1)

- lord Plauden
  - Antoni İden
  - U.Çerçill
  - qraf Malboro
  - hersoq Bikensfild
- 

Sual: Almanyanın XX əsrin sonlarında iqtisadi diplomatiyasının zəifləməsinin səbəblərinə aiddir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - daxili tələbatın azalması
  - ənənəvi partnyorları olan AB və ABŞ-da tələbatın azalması
  - inkişaf etməkdə olan bazarlarda «asiya pələnglərinin» fəallaşması
  - bəzi regionla bazarların vaxtilə diqqətdən kənardə qalması
- 

Sual: Yaponiyanın iqtisadi diplomatik fəaliyyət sisteminin əsas səviyyələrinə aid deyil: (Çəki: 1)

- regional
  - konsultativ
  - inzibati
  - uzlaşdırma
  - ixtisaslaşmış
- 

Sual: Yaponiyanın iqtisadi diplomatiya sisteminin inzibati səviyyəsinə aiddir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - Xarici Ticarət və Sənaye nazirliyi
  - İqtisadi planlaşdırma idarəsi
  - Xarici işlər nazirliyi
  - Maliyyə nazirliyi
- 

Sual: Yaponiyanın iqtisadi diplomatiya sisteminin konsultativ səviyyəsinə aiddir: (Çəki: 1)

- baş nazir yanında iqtisadi şura
  - cavab variantlarının hamısı düzgündür
  - CETRO təşkilatı
  - ixrac-idxlə bankı
  - Maliyyə naziri yanında investisiya şurası
- 

Sual: Xaricdə iqtisadi istiqamətdə könüllülük prinsipi əsasında, lakin dövlətin dəstəyi fəaliyyət göstərən qurum (Fransa): (Çəki: 1)

- Tərəqqi könüllüləri
  - Fransız Sülh korpusu
  - Təkamül fədailəri
  - Əcnəbi ərazilərdə xidmət idarəsi
  - düzgün cavab variantı yoxdur
- 

Sual: Xaricdə iqtisadi istiqamətdə könüllülük prinsipi əsasında, lakin dövlətin dəstəyi fəaliyyət göstərən qurum (Yaponiya): (Çəki: 1)

- Xarici ölkələrlə əməkdaşlıq üzrə Təşkilat
  - Tərəqqi Könüllüləri
  - Yapon inkişaf Birliyi
  - Mədəniyyətdən iqtisadiyyata qurumu
  - Yapon sülh korpusu
- 

Sual: Xaricdə iqtisadi istiqamətdə könüllülük prinsipi əsasında, lakin dövlətin dəstəyi

fəaliyyət göstərən qurum (İspaniya): (Çəki: 1)

- düzgün cavab variantı yoxdur
  - Tərəqqi Könüllüləri
  - Təkamül fədailəri
  - Xarici ölkələrlə əməkdaşlıq üzrə Təşkilat
  - Mədəniyyətdən iqtisadiyyata qurumu
- 

Sual: Fransa XİN daxilində iqtisadi və maliyyə məsələləri üzrə Baş İdarənin əsas məqsədlərindən biri : (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - Fransanın xarici siyasi addımlarının iqtisadi nəticələri barədə rəy vermək
  - Ayrı-ayrı ölkələrlə siyasi münasibətlərin iqtisadi aspektlərini təhlil etmək
  - Ayrı-ayrı ölkələrlə siyasi münasibətlərin maliyyə aspektlərini təhlil etmək
  - Ayrı-ayrı ölkələrlə siyasi münasibətlərin texniki aspektlərini təhlil etmək
- 

## **BÖLƏM: 0803**

Ad	0803
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Yaponiyanın iqtisadi diplomatiya sisteminin uzlaşdırma səviyyəsinə aid deyil: (Çəki: 1)

- maliyyə naziri yanında gömrük-tarif məsələləri üzrə şura
  - ticarət şurası
  - iqtisadi məsələlər üzrə nazirlərin müşavirəsi
  - ticari və investisiya mübahisələrinin tənzimlənməsi xidməti
  - iqtisadi islahatların aparılması üzrə hökumət və aparıcı partianın birləşdirilməsi
- 

Sual: ABŞ qurumları onların yaradılma tarixlərini uzlaşdırın: I. 1935 il; II. 1927; III. 1930; IV. 1940-cı illər a) Xarici ticarət xidməti; b) Təbii ehtiyatlarla məşğul olan təmsilçilər institutu; c) Xarici kənd təsərrüfatı xidməti; d) Beynəlxalq fəaliyyət sahəsində islahatlar və struktur dəyişiklikləri (Çəki: 1)

- Ib; IIa; IIc; IVd
  - Ic; IId; IIIa; IVb
  - Id; IIc; IIIb; IVa
  - düzgün savab variantı yoxdur
  - Ib; IId; IIIc; IVa
- 

Sual: ABŞ-da dövlət strukturları özəl sektora xaricdə hansı məsələlərdə yardım etməməlidirlər: (Çəki: 1)

- düzgün cavab variantı yoxdur

- müvafiq təşkilatı yardımın nümayiş etdirilməsi
  - özəl investisiya imkanlarından yararlanmaqdə köməklik
  - müvafiq informasiya kitabxanalarının yaradılması
  - amerika standartlarının dünyada yayılmasına çalışmaq
- 

Sual: Yaponiyanın iqtisadi diplomatiya sisteminin ixtisaslaşmış səviyyəsində əsas hansı təşkilat qeyd edilir: (Çəki: 1)

- CETRO
  - Keydanren
  - Keydzay Doyukan
  - düzgün cavab variantı yoxdur
  - Austreyd
- 

Sual: Yaponiyada iqtisadi sistem səviyyələri ilə elementlərin düzgün variantını tapın: I. İnzibati; II. İxtisaslaşmış; III. Uzlaşdırma; IV. Konsultativ a) CETRO; b) iqtisadi planlaşdırma idarəsi; c) ticarət şurası; d) baş nazir yanında iqtisadi şura (Çəki: 1)

- Ib; IIa; IIIc; IVd
  - Ic; IId; IIIa; IVb
  - Id; IIc; IIIb; IVa
  - düzgün cavab variantı yoxdur
  - Ib; IId; IIIc; IVa
- 

Sual: Ticarət nazirliyində biznesə xaricə çıxməq üçün yardımçı programı qeyd edin: (Çəki: 1)

- Cavab variantlarının hamısı düzgündür
  - ABŞ-ın Kommersiya xəbərləri
  - «Partnyor seçimi» Proqramı
  - Ticarət missiyaları Proqramı
  - Xarici alıcı Proqramı
- 

Sual: Ticarət nazirliyinin biznesə xaricə çıxməq üçün yardımçı proqramlarına aid deyil: (Çəki: 1)

- İxracə nəzarət üzrə Büro
  - Agent-vasitəçi Proqramı
  - Kataloq və videokataloqların təqdim edilməsi proqramı
  - düzgün cavab variantı yoxdur
  - Ticarət imkanları Proqramı
- 

Sual: Ticarət nazirliyinin biznesə xaricə çıxməq üçün xüsusi bölmələrinə aid deyil: (Çəki: 1)

- Beynəlxalq inkişaf idarəsi
  - Qurumlararası uzlaşdırma idarəsi
  - Beynəlxalq Ticarət idarəsi
  - İxracə nəzarət üzrə Büro
  - İqtisadi inkişaf idarəsi
-

Sual: ABŞ-ın xarici biznesə dəstək üzrə qurumlarının Böyük Britaniyada analogu necə adlanır: (Çəki: 1)

- Birlik ölkələrinin inkişafı Korporasiyası
  - Xarici ticarət xidməti
  - CETRO
  - Xarici yardım Xidməti
  - İxrac-idxal bankı
- 

Sual: ABŞ-ın xarici biznesə dəstək üzrə qurumlarının Almaniyada analogu necə adlanır: (Çəki: 1)

- Kreditenştalt für videraufbau
  - Mediokredite centrale
  - Xarici yardım xidməti
  - İxrac-idxal bankı
  - Mərkəzi inkişaf Assosiasiyası
- 

Sual: ABŞ-ın xarici biznesə dəstək üzrə qurumlarının İtaliyada analogu necə adlanır: (Çəki: 1)

- Mediokredite centrale
  - İxrac-idxal bankı
  - Mərkəzi inkişaf Assosiasiyası
  - düzgün cavab variantı yoxdur
  - Əcnəbi ərazilərlə iqtisadi əməkdaşlıq Fondu
- 

Sual: ABŞ-ın xarici biznesə dəstək üzrə qurumlarının Kanadada analogu necə adlanır: (Çəki: 1)

- Xarici yardım xidməti
  - Əcnəbi ərazilərlə iqtisadi əməkdaşlıq Fondu
  - cavab variantlarının hamısı düzgündür
  - Kreditenştalt für videraufbau
  - Mərkəzi inkişaf Assosiasiyası
- 

Sual: ABŞ-ın xarici biznesə dəstək üzrə qurumlarının Yaponiyada analogu necə adlanır: (Çəki: 1)

- Əcnəbi ərazilərlə iqtisadi əməkdaşlıq Fondu
  - düzgün cavab variantı yoxdur
  - Mərkəzi inkişaf Assosiasiyası
  - Xarici yardım xidməti
  - Kreditenştalt für videraufbau
- 

Sual: ABŞ-ın xarici biznesə dəstək üzrə qurumlarının analoglarına aid deyil: (Çəki: 1)

- Mərkəzi inkişaf Assosiasiyası
- Kreditenştalt für videraufbau
- Xarici yardım xidməti
- Mediokredite centrale

Əcnəbi ərazilərlə iqtisadi əməkdaşlıq Fondu

---

Sual: XX əsrin 70-ci illərində ABŞ-ın hansı ölkədəki səfirliyi ABŞ iş adamlarının yerli ictimaiyyətdə mənfi obrazının formalaşdığını aşkar etdi: (Çəki: 1)

- Venesuella
  - Yaponiya
  - SSRİ
  - İtaliya
  - Braziliya
- 

Sual: ABŞ-ın keçmiş Ticarət naziri A.Troubic biznesmenləri bənzətmışdı: (Çəki: 1)

- müvafiq programma ehtiyac duyan kompüterlərə
  - diplomatlar vasitəsilə əl səviyyəsindən avtomat səviyyəsinə qaldırılan paltaryuyan maşınlarla
  - cavab variantlarının hamısı düzgündür
  - xaricdə diplomatik dəsteksiz olduqda, təkərləri boş olan velosipedlərlə
  - ilk addımlarını atan və valideynindən (yəni dövlətdən) kömək uman körpəyə
- 

**BÖLMƏ: 0901**

Ad	0901
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Koreya Respublikasının XİN adına əlavə edilib: (Çəki: 1)

- Xarici ticarət
  - Sənaye
  - Xarici investisiyalar
  - Mədəni əlaqələr
  - Sitayış
- 

Sual: Avropa Birliyinin milli səviyyədə iqtisadi diplomatiyanın «kollektiv dayaqlarına» aiddir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - milli ticarət-sənaye palataları
  - regional ticarət palataları
  - ümummilli sənayeçilər birləşməsi
  - idxləçilərin sahə milli birləşməsi
- 

Sual: «Patronat» sənayeçilər birləşməsi aiddir: (Çəki: 1)

- Fransa

- Büyük Britaniya
  - İtaliya
  - Çexiya
  - Portuqaliya
- 

Sual: Fransaya aid sənayeçilər birliyi adlanır: (Çəki: 1)

- «Patronat»
  - «Konfindastri»
  - «Febelteks»
  - «Fibrimetall»
  - «KBP»
- 

Sual: Belçika maşinqayırma sənayeçilər birliyi adlanır: (Çəki: 1)

- «Fibrimetall»
  - «Patronat»
  - Austreyd
  - KBP
  - Febelteks
- 

Sual: «Fibrimetall» hansı ölkənin maşinqayırma sahəsinə aiddir: (Çəki: 1)

- Belçika
  - Kanada
  - Portuqaliya
  - Fransa
  - İtaliya
- 

Sual: Belçika tekstil sənayeçilər birliyi adlanır: (Çəki: 1)

- «Febelteks»
  - «Fibrimetall»
  - «Patronat»
  - «KBP»
  - «Konfindastri»
- 

Sual: Klassik diplomatiya tərəfdarları müasir diplomatiyanı nədə ittiham edirlər: (Çəki: 1)

- ifrat «iqtisadlaşmasında»
  - ifrat «kompüterləşmədə»
  - ifrat «prinsipsizlikdə»
  - ifrat bürokratlaşmasında
  - ifrat qloballaşmada
- 

Sual: Bəzi diplomatların fikrincə, ticarət diplomatiyasının səlahiyyətlərinin genişlənməsi nəyə səbəb oldu: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
- klassik diplomatiya sənətinin tənəzzülünə

- diplomatların peşəkar standart və tələbələrin tənəzzülündü
  - maliyyə-sənaye dairələri ilə ifrat yaxınlıqda
  - «köhnə» diplomatiyanın «yenisinin» texniki incəliklərində əriməsində
- 

Sual: Çili dəki ixraca dəstək üzrə qeyri-kommersiya təşkilatı adlanır: (Çəki: 1)

- ProCili
  - CiliAr
  - Cili Kommers
  - İmCili
  - CiliInvest
- 

Sual: Argentinada ixraca dəstək üzrə qeyri-kommersiya təşkilatı adlanır: (Çəki: 1)

- EksportAr
  - ProArgentina
  - Argentinium
  - İmArgentin
  - PortAr
- 

## **BÖLMƏ: 0902**

Ad	0902
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Argentina XİN yeni adını qeyd edin (Çəki: 1)

- Xarici işlər, Beynəlxalq Ticarət və Din (Kult) nazirliyi
  - Xarici işlər və Ticarət Nazirliyi
  - Xarici işlər və Sənaye nazirliyi
  - Dövlət Katibliyi
  - Dövlət Departamenti
- 

Sual: Çili də XİN hansı dövlət qurumunun fəaliyyətində aparıcı rola malikdir: (Çəki: 1)

- Xarici investisiyalar üzrə dövlət komitəsi
  - Sənaye-Ticarət Palatasi
  - Turizm Bürosu
  - cavab variantlarının hamısı düzgündür
  - Ölkə imici üzrə Şura
- 

Sual: Çilinin Xarici investisiyalar üzrə dövlət komitəsinə daxil deyil: (Çəki: 1)

- Müdafiə naziri
- Xarici işlər Nazirliyi

- Maliyyə naziri
  - İqtisad naziri
  - Mərkəzi Bankın rəhbəri
- 

Sual: Avstraliyanın XİN tam adı necədir: (Çəki: 1)

- Xarici işlər və Ticarət nazirliyi
  - Xarici işlər və Sənaye Nazirliyi
  - Xaricdə əlaqələr üzrə Katiblik
  - Dövlət Departamenti
  - Xarici işlər və İqtisadi tərəqqi nazirliyi
- 

Sual: Avstraliya ticarət Komissiyasının qısa adı: (Çəki: 1)

- Austreyd
  - Avstralkom
  - düzgün cavab variantı yoxdur
  - ProAvstraliya
  - Eksport Aus
- 

Sual: Austreyd adlı qurumun əsas vəzifəsinə aid deyil: (Çəki: 1)

- iri yerli şirkətlərə ixracda dəstək
  - kiçik yerli şirkətlərə ixracda dəstək
  - orta yerli şirkətlərə ixracda dəstək
  - xarici investisiyaların yerli biznesə cəlb edilməsində
  - xarici investisiyaların xüsusən ixrac sektoruna cəlb olunmasına dəstək
- 

Sual: Austreyd təşkilatının vasitəsilə Avstraliyanın ümumi ixracının neçə faizi təmin olunur: (Çəki: 1)

- 10 %
  - 30%
  - 50%
  - 70%
  - 90%
- 

Sual: «Fobelteks» hansı ölkənin tekstil sənayeçilər birliyinə aiddir: (Çəki: 1)

- Belçika
  - Hollandiya
  - Lüksemburq
  - İtaliya
  - İsveçrə
- 

Sual: Avropa Birliyində müvafiq ticarət palataları və sənayeçilər birliklərinin lobbiçilik obyektlərinə aiddir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
- AB aparatında çalışan öz ölkəsinin komissarları

- Avroparlamentdə milli deputatlar
  - Milli hökümətlərinin AB ilə əlaqələrə cavabdeh olan strukturları
  - AB yanında Brüsseldəki öz nümayəndəliklərinin üzvləri
- 

Sual: AB-də TACİC programmı üzrə əksər təhsil lahiyələri yönəlir: (Çəki: 1)

- İspaniyaya
  - Türkiyəyə
  - Şotlandiyaya
  - Norveçə
  - Fransaya
- 

Sual: AB-də TACİC programmı üzrə əksər kənd təsərrüfatı lahiyələri yönəlir (Çəki: 1)

- İrlandiyaya
  - Bolqaristana
  - Çexiyaya
  - Rusiyaya
  - Finlyandiyaya
- 

### **BÖLMƏ: 0903**

Ad	0903
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: AB-də TACİC programmı üzrə əksər konversiya problemlərinə dair lahiyələr yönəlir: (Çəki: 1)

- Almaniyaya
  - İtaliyaya
  - Portuqaliyaya
  - Vatikana
  - Danimarkaya
- 

Sual: Avropa Birliyinin beynəlxalq səviyyədə iqtisadi diplomatiyanın kollektiv dayaqlarına aid deyil: (Çəki: 1)

- düzgün cavab variantı yoxdur
  - avropa ticarət-sənaye palatalar Assosiasiyası
  - müvafiq texnologiyalar və bazarların öyrənilməsi üzrə elmi-tədqiqat mərkəzləri
  - ikitərəfli ticarət palataları
  - avropa sənayeçi və idxləçilərinin sahələr üzrə birlikləri
- 

Sual: Avropa sənayeçilərinin qara metallurgiya üzrə Birliyi adlanır: (Çəki: 1)

- «Avrofer»
  - «Avromet»
  - «MetAvro»
  - KuprAvro
  - Avroblok
- 

Sual: Avropa Birliyinin investisiya fondları və şirkətlər birliyi adlanır (Çəki: 1)

- FEFSİ
  - İnvestfond
  - Yunionfond
  - AvroPro
  - düzgün cavab variantı yoxdur
- 

Sual: Avropa sənayeçi və idxləçilərinin sahələr üzrə birləşmənin Konfederasiyası harada yerləşir: (Çəki: 1)

- Brüssel
  - Vyana
  - Strasburq
  - Haaqa
  - Praqa
- 

Sual: «Avropalata»nın üzvlərinin sayı nə qədərdir: (Çəki: 1)

- 33
  - 22
  - 11
  - 18
  - 56
- 

Sual: «Avropalatanın» AB üzvü olmayan dövlətini qeyd edin: (Çəki: 1)

- İsrail
  - Qazaxistan
  - Danimarka
  - Lüksemburq
  - Vatikan
- 

Sual: AB ticarət münasibətlərində rəsmi xüsusi kursu olan regionlara aiddir: (Çəki: 1)

- Yaponiya
  - Hindistan
  - Cənubi Amerika
  - Şimali Afrika
  - Cənubi Qafqaz
- 

Sual: «Avrofer» hansı sənaye sahəsi üzrə birlidir: (Çəki: 1)

- qara metallurgiya

- Əlvan metallurgiya
  - Qızıl emalı
  - Tekstil
  - Kimya məhsulları
- 

Sual: Xaricdə biznes fəaliyyətin diplomatik «müşayiətinin» maliyyə mənbələrinə aiddir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - məlumat banklarının satışı
  - ticarət attaşelərinin təqdim etdiyi informasiyanın əsasında formalaşmış məlumatların satışı
  - işgüzar dairələrin nümayəndələri ilə görüşlər zamanı informasiya satışı
  - müvafiq iqtisadi məlumatların toplanması üzrə sifarişlərin icrası
- 

Sual: İqtisadi diplomatiya imkanlarına aid informasiyanın təbliğatı aparılır: (Çəki: 1)

- «İnterneşnl Kommers» tipli biznes dərgilərində
  - rəsmi dövlət görüşlərində
  - məxfi əlaqə kanalalrı vasitəsilə
  - cavab variantlarının hamısı düzgündür
  - turistlərə verilən bukletlər vasitəsilə
- 

### **BÖLMƏ: 1001**

Ad	1001
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Beynəlxalq hüquqi, diplomatik tənzimlənmənin yeni obyektinə çevrilib: (Çəki: 1)

- kompüter piratçılığı
  - nüvə silahının yayılması
  - QIÇS xəstəliyinin yayılması
  - cavab variantlarının hamısı düzgündür
  - ərzaq qılığısı
- 

Sual: Kompüter piratçılığı ilə mübarizədə istifadə olunan ilk konvensiya: (Çəki: 1)

- Bern konvensiyası
  - Vyana konvensiyası
  - Praqa konvensiyası
  - Moskva konvensiyası
  - Ankara konvensiyası
-

Sual: Ədəbi və bədii əsərlərin müdafiəsi üzrə Bern konvensiyası nə vaxt qəbul edilib:  
(Çəki: 1)

- 1886 ildə
  - 1916 ildə
  - 1934 ildə
  - 1968 ildə
  - 1978 ildə
- 

Sual: Müəllif hüquqlarının daha effektiv qorunması istiqamətində iki yeni qanun hazırlayan beynəlxalq qurum: (Çəki: 1)

- İntellektual mülkiyyətin müdafiəsi üzrə Ümumdünya Təşkilatı
  - İntellektual fəaliyyətin dəstəklənməsi üzrə Katiblik
  - Ədəbi və bədii əsərlərin müdafiəsi üzrə Büro
  - düzgün cavab variantı yoxdur
  - Müəllif hüquqlarının təminatı üzrə Qlobal Komitə
- 

Sual: İntellektual mülkiyyətin müdafiəsi üzrə Ümumdünya Təşkilatı hansı qurumun strukturu olaraq fəaliyyət göstərir: (Çəki: 1)

- BMT
  - AB
  - NATO
  - BVF
  - ÜTT
- 

Sual: BEynəlxalq Valyuta Fondunun məqəsdlərinə daxil deyil: (Çəki: 1)

- düzgün cavab variantı yoxdur
  - valyuta sahəsində beynəlxalq əməkdaşlığı stimullaşdırmaq
  - valyutlarının bir-birinə münasibətdə rəqabətli dəyərsizləşməsinin qarşısını almaq
  - valyuta stabilliyini stimullaşdırmaq
  - dünya ticarətinin balanslaşdırılmış artımı və genişlənməsinə yardımcı olmaq
- 

Sual: İTİT hansı qurumun bazasında formalasmışdı: (Çəki: 1)

- Avropa iqtisadi əməkdaşlıq Komitəsi
  - Avropaya iqtisadi Yardım Kampaniyası
  - Yeni Avropanın qurulması Komissiyası
  - Avropa Vahid Bazarı
  - QATT
- 

Sual: Avropa iqtisadi əməkdaşlıq Komitəsi neçənci ildə yaradılmışdı: (Çəki: 1)

- 1947 ildə
  - 1968 ildə
  - 1985 ildə
  - 1926 ildə
  - 1991 ildə
-

Sual: Avropa iqtisadi əməkdaşlıq Komitəsi hansı məqsədlə yaradılmışdı: (Çəki: 1)

- «Marşall» planına dəstək üçün
  - BMT-nin təşəbbüsü ilə
  - çökmüş Almaniyanın dirçəlməsi üçün
  - Şərqi Avropanı kommunizmdən xilas etmək üçün
  - cavab variantlarının hamısı düzgündür
- 

Sual: İƏİT yaradılması haqqında qərar nə vaxt imzalandı: (Çəki: 1)

- 1960 ildə
  - 1980 ildə
  - 1940 ildə
  - 1955 ildə
  - 1990 ildə
- 

Sual: Roma klubunun fəosəfəsinin təməlini təşkil edir: (Çəki: 1)

- xolizm
  - ekoizm
  - klassik liberalizm
  - reformizm
  - post-modernizm
- 

Sual: «xolizm» sözü yunan dilindən tərcümədə nə deməkdir: (Çəki: 1)

- tam, bütöv
  - bölünmüş
  - mütərəqqi
  - silsilə
  - addım-addım
- 

Sual: «Xolizm» terminini elmi ədəbiyyata daxil edib: (Çəki: 1)

- Yan Smats
  - V.Vilson
  - H.Morgentau
  - Fridman
  - M.Veber
- 

## **BÖLMƏ: 1002**

Ad	1002
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İTİT yaradılması haqqında qərar harada imzalandı (Çəki: 1)

- Parisdə
  - Berlində
  - Praqada
  - Venesiyyada
  - Genuyada
- 

Sual: İTİT əsas məqsədlərinə aiddir: (Çəki: 1)

- cavab variantlarının hamısı düzgündür
  - yüksək və dayanıqlı iqtisadi artım və məşğulluğun təmin edilməsi
  - üzv-dövlətlərdə həyat standartlarının yüksəldilməsi
  - maliyyə stabilliyinin təmin edilməsinə yardım
  - dünya ticarətinin inkişafına dəstək
- 

Sual: XX əsrin 90-cı illərində İTİT-yə üzv olan dövlətlərə daxil deyil: (Çəki: 1)

- Finlyandiya
  - Macarıstan
  - Çexiya
  - Cənubi Kopeya
  - Meksika
- 

Sual: İTİT Katibliyinin neçə əməkdaşı var: (Çəki: 1)

- 2 minə yaxın
  - 500
  - 1 mindən çox
  - 5 minə yaxın
  - 200 -dən çox
- 

Sual: İTİT müxtəlif məsələlər üzrə ixtisaslaşmış orqanları necə adlanır: (Çəki: 1)

- direktoratlar
  - bürolar
  - departamentlər
  - şöbələr
  - komissiyalar
- 

Sual: İTİT tərkibində neçə direktorat fəaliyyət göstərir: (Çəki: 1)

- 12
  - 3
  - 32
  - 45
  - 7
- 

Sual: İTİT direktoratlarına aid deyil: (Çəki: 1)

- düzgün cavab variantı yoxdur

- iqtisadiyyat üzrə
  - statistika üzrə
  - ətraf mühit üzrə
  - sosial siyaset üzrə
- 

Sual: «Böyük yeddilik» ideyasının təməli harda qoyulmuşdu: (Çəki: 1)

- Rambuye
  - Bern
  - Ki-Uest
  - Ottava
  - Vaşinqton
- 

Sual: İƏİT əsasını qoymuş Rambuye görüşünün təşəbbüskarı kim idi: (Çəki: 1)

- Ciskar Desten
  - Cak Şirak
  - Villi Brandt
  - Fransua Mitteran
  - Helmut Köl
- 

Sual: «Böyük yeddiliyə» daxil deyil: (Çəki: 1)

- İspaniya
  - İtaliya
  - ABŞ
  - Kanada
  - Fransa
- 

Sual: Yan Smats hansı dövlətin siyasi xadimi idi: (Çəki: 1)

- CAR
  - ABŞ
  - Fransa
  - Hollandiya
  - Yeni Zelandiya
- 

Sual: Yan Smats hansı beynəlxalq qurumun əsasnaməsinin müəlliflərindən biridir: (Çəki: 1)

- Millətlər Liqası
  - BMT
  - NATO
  - MDB
  - AB
- 

Sual: «Xolizm» termini elmi ədəbiyyata neçənci ildə daxil edilib: (Çəki: 1)

- 1926 ildə
- 1944 ildə

- 1976 ildə
  - 2001 ildə
  - 1963 ildə
- 

### **BÖLMƏ: 1003**

Ad	1003
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: «Böyük yeddiliyə» digərlərinə nisbətən gec daxil olmuş dövlət: (Çəki: 1)

- Kanada
  - Yaponiya
  - İtaliya
  - ABŞ
  - Böyük Britaniya
- 

Sual: Rusyanın «Böyük yeddiliyə» dəvət edildiyi tarix: (Çəki: 1)

- 1997 il
  - 1992 il
  - 1995 il
  - 2001 il
  - 2005 il
- 

Sual: XX əsrin 70-ci illərinin «Böyük yeddilik» görüşlərinin səciyyəvi cəhətlərinə aiddir: (Çəki: 1)

- əsasən makroiqtisadi məsələlərin müzakirəsi üçün konfidensial görüş
  - qlobal iqtisadiyyatın bilavasitə idarəedilməsi mexanizmi
  - Kommunizmə qarşı mübarizə strukturu
  - düzgün cavab variantı yoxdur
  - kasib «Cənuba» yardımla məşğul olan xeyriyyəçi təşkilat
- 

Sual: XX əsrin 80-cı illərində «Böyük yeddilik» görüşlərində səs müzakirə obyekti: (Çəki: 1)

- beynəxalq borclar məsələsi
  - nüvə silahının yayılması təhlükəsi məsələsi
  - müəllif hüquqlarının qorunması məsələsi
  - ikiqatvergi tutma məsələləri
  - energetik təhlükəsizlik məsələsi
- 

Sual: XX əsrin 90-cı illərində «Böyük yeddilik»də əsas müzakirə obyektinə çevrilən

məsələ: (Çəki: 1)

- keçid iqtisadiyyatı ölkələrinin dünya iqtisadiyyatına integrasiyası
  - qanunsuz silah satışının genişlənməsi problemi
  - beynəlxalq ərzaq təhlükəsizliyi
  - düzgün cavab variantı yoxdur
  - İqtisadiyyatın daha elmi tutumlu edilməsi məsələsi
- 

Sual: «Böyük yeddili»yin daha səmərəli fəaliyyət göstərməsi yaranmış yeni institut necə adlanır: (Çəki: 1)

- «şerp»
  - komissarlıq
  - mediator
  - bridcsmen
  - pleymeyker
- 

Sual: «Böyük yeddilik»də «şerp» institutunda çalışmış və sonralar BVF rəhbəri olmuşdu: (Çəki: 1)

- Renato Rucero
  - Hans Titmayer
  - düzgün cavab variantı yoxdur
  - Stross-Kan
  - Helmut Kol
- 

Sual: «Böyük yeddili»yin əsas fəaliyyət prinsiplərinə aididir: (Çəki: 1)

- mübahisəli məsələlər üzrə mütləq konsensus
  - görüşlərin açıqlığı və şəffavlığı
  - səsçoxluğu ilə qərarların qəbulu
  - rəhbərliyin daimiliyi
  - canlı yayım
- 

Sual: Roma Klubunun ümumi cəhətlərinə aid deyil: (Çəki: 1)

- sərt üzvlülük prinsipli
  - qeyri-formal
  - ictimai
  - qeyri-hökümət
  - könüllü üzvlülük prinsipli
- 

Sual: Roma klubu yaradılıb: (Çəki: 1)

- 1968 ildə
  - 1933 ildə
  - 1952 ildə
  - 1987 ildə
  - 1999 ildə
- 

Sual: Roma Klubunun təsisçisi və ilk prezidenti: (Çəki: 1)

- A.Peçcei
  - Yan Smats
  - H.Köl
  - Keyns
  - V.Vilson
- 

Sual: Roma klubunun hüquqi qeydiyyatı (Çəki: 1)

- Cenevrə
  - Bern
  - Vyana
  - Lissabon
  - Madrid
- 

Sual: Roma Klubunun üzvlərinin ümumi sayı məhdudlaşır (Çəki: 1)

- 100 nəfərdən çox olmayıraq
  - 50 nəfərlə
  - 12 nəfərlə
  - 300 nəfərlə
  - 30 nəfərlə
- 

Sual: Roma Klubunun əsas prinsiplərinə aid deyil: (Çəki: 1)

- düzgün cavab variantı yoxdur
  - tədqiq edilən məsələlərə qlobal baxış
  - xolizm yanaşma
  - müxtəlif problemlərin qarşılıqlı əlaqə və bağlılıq əsasında nəzərdən keçirilməsi
  - uzunmüddətli problemlərə diqqətin yönəldilməsi
- 

Sual: Rusiyada Tyutçev milli maraqlar məsələsində hansı mövgedən çıxış edirdi: (Çəki: 1)

- geniş mədəni təsirin gücünə istinad
  - dini-mənəvi dəyərlərin prioritetliyi
  - sırf milli məsələlərə bağlılıq
  - qərbpərəstlik
  - tarixi təcrübənin prioritetliyi
- 

Sual: Rusiyada milli maraqların tərifinə yanaşma ideoloqlarına aid deyil: (Çəki: 1)

- Platonov
  - Bulqakov
  - Tyutçev
  - Qorçakov
  - Krılov
- 

Sual: «Ziyalı» anlayışının məzmumuna aid deyil: (Çəki: 1)

- neytrallıq

- savad
  - dünyagörüşü
  - şəxsi mövge
  - mədəniyyət
- 

## **BÖLMƏ: 1101**

Ad	1101
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Beynəlxalq Əmək Təşkilatının yaradılmasının siyasi bəhanelərinə aiddir: (Çəki: 1)

- Ərəb baharı
  - Rusiya və bəzi Avropa ölkələrində inqilablar
  - İtaliya və Almaniyada faşizmin hakimiyətə gelməsi
  - 1929-1933-cü illər dünya iqtisadi böhrəni
  - I dünya müharibəsinin başa çatması
- 

Sual: 1934-cü ildə BƏT-na üzv oldular: (Çəki: 1)

- SSRİ və Yaponiya
  - Almaniya və İtaliya
  - SSRİ və ABŞ
  - SSRİ və Çin
  - ABŞ və Böyük Britaniya
- 

Sual: II dünya müharibəsinin başlanması ilə əlaqədar BƏT-in qərargahı hansı şəhərə köçürüldü: (Çəki: 1)

- Toronto
  - London
  - Reyk-Yavik
  - Montreal
  - Vaşinqton
- 

Sual: BƏT-in yaradılmasını zəruri edən şərtlərə aid deyil: (Çəki: 1)

- Cəmiyyətdə baş verən ziddiyətlərin partlayıcı, inqilabi yolla həllinin qarşısının alınması
  - Ayrı-ayrı ölkələrdə zəhmətkeşlərin vəziyyətini yaxşılaşdırmaq istəyi
  - Cəmiyyətin müxtəlif təbəqələri arasında sosial sülhün bərqərar olmasına nail olmaq
  - I dünya müharibəsinin yaratdığı problemləri həll etmək
  - Sosial problemlərin təkamül yolu ilə həllinə nail olmaq
-

Sual: BƏT-in qərargahı hansı şəhərdədir (Çəki: 1)

- Cenevrə
  - Haaqa
  - Strassburg
  - Montreal
  - Nyu-York
- 

Sual: BƏT-in əsas məqsədlərinə aid deyil: (Çəki: 1)

- Sosial-iqtisadi tərəqqiyə nail olmaq
  - İnsanların maddi rifahının artırılmasına dəstək
  - İnsan hüquqlarının qorunması
  - İnsanların əmək şərtlərinin yaxşılaşdırılması
  - Zəhmətkeşlərin hakimiyyətdə iştirakına nail olmaq
- 

Sual: Hansı ölkə 1950-ci illərdə xarici işçi qüvvəni müvəqqəti əsaslarla idxl etməyi münasib bildi: (Çəki: 1)

- Yaponiya
  - Almaniya
  - ABŞ
  - Türkiyə
  - Rusiya
- 

Sual: "Qastar-bayter" nədir: (Çəki: 1)

- Ölkədə müvəqqəti sığınacaq verilmiş qaçqınlar
  - Ölkəyə müvəqqəti əsaslarla qəbul olunmuş işçi qüvvəsi
  - Tətili təşkil edən adam
  - Fəhlə həmkarlar ittifaqının sədri
  - Ölkəni müvəqqəti tərk etmiş işçi qüvvəsi
- 

Sual: HİB kateqoriyalı vizalar hansı ölkədə tətbiq edilmişdi: (Çəki: 1)

- Böyük Britaniya
  - Avstraliya
  - ABŞ
  - Rusiya
  - Ukrayna
- 

Sual: HİB kateqoriyalı vizalar hansı məqsədlə tətbiq edilmişdi: (Çəki: 1)

- Özəl müəssisələrin yüksək ixtisaslı işçilərə tələbatını ödəmək üçün
  - Ölkəni ucuz işçi qüvvəsi ilə təmin etmək üçün
  - Ölkəyə miqrant axınının qarşısını almaq üçün
  - Ölkədə işsizliyin səviyyəsini azaltmaq üçün
  - Ölkədən işçi qüvvəsinin getməsinin qarşısının alınması üçün
- 

Sual: "Qastar-bayter" programı hansı ölkədə həyata keçirilmişdir: (Çəki: 1)

- Böyük Britaniya

- ABŞ
  - Rusiya
  - Almaniya
  - Yaponiya
- 

Sual: Beynəlxalq Əmək Təşkilatı yaradıldı: (Çəki: 1)

- 1920
  - 1918
  - 1922
  - 1923
  - 1919
- 

Sual: BƏT məşğul olur: (Çəki: 1)

- İşçi qüvvəsinin hərəkətinə nəzarətlə
  - Əmək münasibətlərinin tənzimlənməsi ilə
  - Sosial bərabərsizliyin ləğvi ilə
  - Əmək şəraitinin yaxşılaşdırılması ilə
  - Zəhmətkeşlərin mübarizəsinin təşkili ilə
- 

Sual: BƏT-in öz işində istifadə etdiyi metodlara aid deyil: (Çəki: 1)

- Sosial-əmək münasibətləri üzrə tədqiqatların aparılması
  - Konvensiya və tövsiyyələr şəklində beynəlxalq əmək normalarının hazırlanması
  - Hökumət, zəhmətkeş və sahibkar birləşmələrinin sozial əməkdaşlığının inkişafı
  - Ölkələrə sozial-əmək problemlərinin həllində yardım göstərilməsi
  - Çalışanların və işsizlərin peşəkar hazırlığına dəstək
- 

Sual: BƏT-in ali orqanı: (Çəki: 1)

- Milli Məclis
  - Beynəlxalq Əmək Konfransı
  - Beynəlxalq Ali Şura
  - Baş Assambleya
  - Beynəlxalq katiblik
- 

Sual: "Yaşıl kart"ın tətbiqi aiddir: (Çəki: 1)

- ABŞ
  - Almaniya
  - Avropa Şurası
  - Avropa Birliyi
  - İslam Konfransı Təşkilatı
- 

Sual: "Yaşıl kart"ın tətbiqində məqsəd: (Çəki: 1)

- Əmək miqrasiyasının qarşısını almaq
- Əmək miqrasiyasını dəstəkləmək
- Ölkədən "beyin axını"nın qarşısını almaq

- AB ilə rəqabət
  - Ölkəyə qanunsuz miqrantların gəlişini məhdudlaşdırmaq
- 

Sual: BƏT üzvlüyünün əsas prinsiplərinə aid deyil: (Çəki: 1)

- Uşaq əməyinin qadağan edilməsi
  - Əmək münasibətlərində ayrı-seçkiliyin qadağan edilməsi
  - Məcburi əməyin aradan qaldırılması
  - Birləşmə azadlığı və kollektiv danışıqlar aparmaq hüququ
  - Konvensiyaların icrasına məcburiyyət mexanizminin olması
- 

Sual: Beynəlxalq Əmək Təşkilatı: (Çəki: 1)

- Müstəqil beynəlxalq təşkilatdır
  - BMT-nin ixtisaslaşmış qurumudur
  - Qeyri-hökumət təşkilatıdır
  - Bütün cavablar doğrudur
  - Hökumətlərarası beynəlxalq təşkilatdır
- 

Sual: BƏT-in vəzifələrinə aid deyil: (Çəki: 1)

- İstehsal mühitinin yaxşılaşdırılması sahəsində proqramların hazırlanması
  - Zəhmətkeşlərin ən zəif qruplarının mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi
  - İştirakçı ölkələrə işsizliyin azalmasına yardım
  - Sosial-əmək problemlərinin həllinə yönəlmüş uzlaşdırılmış siyasetin hazırlanması
  - İşçi qüvvəsinə müvəqqəti ehtiyacın ödənməsi
- 

Sual: BƏT yaradılmışdı: (Çəki: 1)

- Millətlər Liqasının struktur bölməsi kimi
  - BMT-nin ixtisaslaşmış qurumu kimi
  - Müstəqil QHT kimi
  - Müstəqil beynəlxalq təşkillat kimi
  - Beynəlxalq Miqrasiya Təşkilatının struktur bölməsi kimi
- 

Sual: Miqrasiya siyasetinin əsasını "ölkəni "ağ" və britaniyalı saxlamaq" məqsədi güdən ölkə: (Çəki: 1)

- Kanada
  - ABŞ
  - Böyük Britaniya
  - Hindistan
  - Avstraliya
- 

Sual: Neçənci ildə SSRİ BƏT-də üzvlüyünü bərpa etdi: (Çəki: 1)

- 1955
- 1945
- 1953
- 1954

1934

## **BÖLMƏ: 1102**

Ad	1102
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İmmiqrasiya vasitəsilə əmək resursları axınının artmasının səbəblərinə aid deyil: (Çəki: 1)

- İşçi qüvvəsinə müvəqqəti ehtiyacın ödənməsi
- Strateji əhəmiyyət daşıyan müəssisələrə dəstək
- Ölkələrin sosial-iqtisadi inkişafını uzlaşdırmaq
- İnflyasiyaya imkan verməmək
- Qlobal işçi qüvvəsinin yaradılması

Sual: ABŞ-la peşəkar kadrlar uğrunda rəqabətə cavab olaraq AB təklif etdi: (Çəki: 1)

- Qırmızı kart
- Yaşıl kart
- Sarı kart
- Mavi kart
- Qara kart

Sual: Mühacirət üzrə Beynəlxalq Təşkilat yarandı: (Çəki: 1)

- 1945
- 1951
- 1955
- 1959
- 1949

Sual: BƏT-in II dünya müharibəsindən sonrakı dövr üçün vəzifələrini müəyyənləşdirdi: (Çəki: 1)

- Montreal konfransı
- Vaşinqton Bəyannaməsi
- Paris Xartiyası
- Cenevrə Deklarasiyası
- Filadelfiya Bəyannaməsi

Sual: Beynəlxalq Əmək Konfransının çağırışı ilə məcburi əməkdən istifadə edildiyinə görə 2001-ci ildə hansı ölkəyə qarşı iştirakçı ölkələr tərəfindən iqtisadi sanksiyalar tətbiq edildi: (Çəki: 1)

- Nigeriya
  - Liviya
  - Myanma
  - Kamboca
  - Nepal
- 

Sual: "Üçpartilik" nədir: (Çəki: 1)

- İşçilər, işə qəbul edənlər, hökumətlər
  - TMK-lar, fəhlələr, hökumətlər
  - Hökumətlər, beynəlxalq təşkilatlar, işçilər
  - BMT, TMK-lar, milli dövlətlər
  - Kapitalistlər, zəhmətkeşlər, həmkarlar ittifaqları
- 

Sual: Bunlardan hansı Afrikaya aid iqtisadi təşkilatdır: (Çəki: 1)

- MERKOSUR
  - KARIKOM
  - EKOVAS
  - NAFTA
  - FƏİİ
- 

Sual: Qanuni mühacirlərə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqların verilməsini nəzərdə tutan bəyannamə hansıdır: (Çəki: 1)

- Filadelfiya Bəyannaməsi
  - Barselona Bəyannaməsi
  - Vaşinqton Bəyannaməsi
  - Ankara Bəyannaməsi
  - London Bəyannaməsi
- 

Sual: Mühacirət və inkişaf üzrə konsultativ proseslərə aid deyil: (Çəki: 1)

- Budapeşt prosesi
  - Manila prosesi
  - Puebla prosesi
  - Abu-Dabi dialoqu
  - Buxarest prosesi
- 

Sual: Bunlardan hansı mühacirət və inkişaf üzrə konsultativ proseslərə aid deyil: (Çəki: 1)

- Kolombo prosesi
  - Sederkopinq prosesi
  - 5+5 dialoqu
  - 4+4 dialoqu
  - Bali prosesi
- 

Sual: Hansı Avropada mühacirət və inkişaf üzrə konsultativ proseslərə aiddir: (Çəki: 1)

- Sederkopinq prosesi

- Puebla prosesi
  - Belgrad prosesi
  - Manila prosesi
  - Buxarest prosesi
- 

Sual: Mühacirət və inkişaf üzrə Qərbi Aralıq dənizi hövzəsində konsultativ proses: (Çəki: 1)

- 3+3 dialoqu
  - Tet-a-tet dialoqu
  - 5+5 dialoqu
  - 4+4 dialoqu
  - 2+2 dialoqu
- 

Sual: Mühacirət üzrə Beynəlxalq Təşkilatın həll etdiyi məsələlərə aid deyil: (Çəki: 1)

- Gözlənilməyən mühacir axınlarına humanitar yardım
  - Əhalinin müharibədən sonrakı qayıdışı və reinteqrasiya programı
  - Mühacirətində yardım
  - Qeyri-qanuni mühacirlərin ölkələrinə məcburi qaytarılması
  - Yeni yaşayış yerinə yolda mühacirlərə yardım
- 

Sual: Rusiya Federasiyasında Mühacirət üzrə Beynəlxalq Təşkilatın əsas fəaliyyət istiqamətlərinə aid deyil: (Çəki: 1)

- Köçkünlərə yeni yaşayış yerlərində birbaşa yardım
  - Nasist hərbi qurbanlarına kompensasiya programı
  - Şimali Qafqazda köçkünlərə yardım tədbirləri
  - Qeyri-qanuni mühacirətin qarşısının alınması üzrə informasiya kampaniyaları
  - Mühacirət sahəsində qanunvericiliyin hazırlanmasında iştirak
- 

Sual: Mühacirət üzrə Beynəlxalq Təşkilat harda yarandı: (Çəki: 1)

- London
  - Cenevrə
  - Nyu-York
  - Haqqada
  - Brüssel
- 

Sual: Əmək miqrasiyası ilə bağlı qəbul olunmuş beynəlxalq konvensiyalara aid deyil: (Çəki: 1)

- Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında
  - Miqrasiya sahəsində sui-istifadələr haqqında
  - Bütün miqrant işçilər və onların ailələrinin hüquqlarının müdafiəsi haqqında
  - Təhsil sahəsində ayrı-seçkilik haqqında
  - Miqrantların ölkələrinə qaytarılması haqqında
- 

Sual: Mərkəzi Amerika ölkələrinin Ümumi Bazarı: (Çəki: 1)

- EKOVAS

- NAFTA
  - MERKOSUR
  - ASEAN
  - KARİKOM
- 

Sual: Asiya və Okeaniyada mühacirət və inkişaf üzrə konsultativ proseslərə aid deyil: (Çəki: 1)

- Manila prosesi
  - Sederkopinq prosesi
  - Bali prosesi
  - Kolombo prosesi
  - Abu-Dabi dialoqu
- 

Sual: İşçi qüvvəsinin miqrasiyasının beynəlxalq əməkdaşlığın prioritet məsələlərindən birinə çevrilməsi səbəblərinə aid deyil: (Çəki: 1)

- İnkışaf etmiş ölkələrdə əhalinin yaşılanması
  - İnkışaf etməkdə olan ölkələrdə gənc əhalinin çoxluğu
  - İnkışaf etmiş ölkələrdə işçi qüvvəsinə ehtiyac
  - TMK-ların hakimiyyətinin güclənməsi
  - Ölkələr arasında integrasiya proseslərinin artması
- 

## **BÖLMƏ: 1201**

Ad	1201
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Postsənayeləşmə hansı ölkələrin mənafeyinə cavab verir ? (Çəki: 1)

- IEÖ
  - IOÖ
  - IEOÖ
  - YSÖ
  - ASEAN
- 

Sual: Proqnozlara görə enerji istehsalı 2 dəfə artacaqdır ? (Çəki: 1)

- 2020 -ci ildə
  - 2017 -ci ildə
  - 2050-ci ildə
  - 2066-cü idə
  - 2033-cü ildə
-

Sual: Ətraf mühitlə bağlı problemlərin yumşalmasına nə şərait yaradır ? (Çəki: 1)

- iqtisadi biliklər
  - coğrafi biliklər
  - elmi biliklər
  - tarixi biliklər
  - ekoloji biliklər
- 

Sual: Təmiz hava” haqqında qanun hansı ölkədə tətbiq olunmuşdur ? (Çəki: 1)

- ABŞ
  - Braziliya
  - İslandiya
  - Kuba
  - İndoneziya
- 

Sual: BVF-nun qiymətinə görə , İEÖ-də hər hazır məhsula düşən təbii ehtiyatların hər vahidi nə qədər azalır ? (Çəki: 1)

- 1.23 %
  - 3-4 %
  - 7 %
  - 5-6 %
  - 17 %
- 

Sual: Sadə sənayeyə əsaslanan iqtisadiyyatın inkişaf tipini seçin (Çəki: 1)

- ekstensiv
  - ekstensiv
  - azad yönümlü
  - bazar
  - yeyinləşən
- 

Sual: “Ümumcəmiyyət rifahından” III “ümumriskli cəmiyyətə” transformasiya nəycin nəticəsi idi ? (Çəki: 1)

- industrial cəmiyyətin təkamülünün
  - intensiv inkişafın
  - ETT-nin
  - ETİ-nin
  - ekstensiv inkişafın
- 

Sual: Rus tədqiqatçıları müasir ekoloji böhranın günahkarı kimi göstərilərlə : (Çəki: 1)

- iqtisadiyyatı
  - industrial inkişafi
  - IDM-ni
  - sivilizasiyalararası toqquşmaları
  - Parnik effektini
- 

Sual: Biosfer (və ya ekosistem) nədir? (Çəki: 1)

- həyatın özülü
  - iqtisadi termindir
  - sosial mühitdir
  - iqtisadiyyatın əsası
  - okean tipli yer qabığı
- 

Sual: Yer Siyaseti İnstitutunun prezidenti kimdir ? (Çəki: 1)

- Lester Braun
  - Con Kennedi
  - Rokfeller
  - Rottşild
  - Rottşild
- 

Sual: Ekoloji böhranın “ikinci günahkarı” sayılır : (Çəki: 1)

- əhalinin qiperbol artımı
  - zavodların artımı
  - iqtisadiyyata artan maraq
  - iqtisadi inteqrasiyanın güclənməsi
  - elmin sərhədsiz inkişafı
- 

Sual: Təbii mühitlə bağlı problemlər nə vaxtdan daha geniş miqyasda dünya siyaseti səhnəsinə çıxmğa başlayıb ? (Çəki: 1)

- XX əsrin 60-cı illəri
  - XX əsrin əvvəlləri
  - XIX əsrin sonu
  - XX əsrin 30-cu ullaṛi
  - XIX əsrin əvvəlləri
- 

Sual: Stokholmda (İsveç) BMT çərçivəsində ətraf mühitlə bağlı böyük konfrans keçirildi : (Çəki: 1)

- 1972-ci ildə
  - 1991-ci ildə
  - 1998-ci ildə
  - 1898-ci ildə
  - 1975-ci ildə
- 

Sual: İnsanları əhatə edən təbii mühit neçə əsas tərkib hissədən ibarətdir ? (Çəki: 1)

- 2
  - 3
  - 7
  - 4
  - 6
- 

Sual: Təbii mühitin əsas tərkib hissələri hansılardır ? (Çəki: 1)

- təbii və antropogen

- iqtisadi və antropogen
  - coğrafi və bioloji
  - coğrafi və təbii
  - antropogen və bioloji
- 

Sual: İnsanlar təbiətin yalnız neçə faizini mənmsəmişlər ? (Çəki: 1)

- 50-70 %
  - 76 %
  - 45 %
  - 37 %
  - 40-60 %
- 

Sual: Ekologyanın klassik mənada tərifini kim vermişdir ? (Çəki: 1)

- E.Hekkel
  - D.Rikardo
  - A.Smit
  - H.Rablid
  - Laster Braun
- 

Sual: 1. Coğrafiya elminin istiqamətlərin biridir 2. təbiət və cəmiyyətin qarşılıqlı əlaqələr sistemi kimi ətraf mühiti öyrənir (Çəki: 1)

- geokimya
  - coğrafiya
  - iqtisadi coğrafiya
  - ekologiya
  - geoekologiya
- 

Sual: MKOCP (Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Komissiya) nə vaxt yarandı ? (Çəki: 1)

- 1972-ci ildə
  - 1955-ci ildə
  - 1897-ci ildə
  - 1994-cü ildə
  - 2005-ci ildə
- 

Sual: Harlem Brundtland kimdir ? (Çəki: 1)

- MKOCP-nin sədri
  - Norveçin prezidenti
  - BMT katibi
  - YUNESKO səfiri
  - BVF –nin sədri
- 

## **BÖLMƏ: 1202**

Maksimal faiz	28
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Bizim ümumi gələcəyimiz ” adlı məqalə kimə məxsusdur ? (Çəki: 1)

- Harlem Brundtland
  - H.Rablid
  - Arnold Volfers
  - Arnold Volfers
  - S.Ş.Modelskiy
- 

Sual: “Bizə və nəvələrimizə” adlı əsərin müəllifi hansı sovet alimidir? (Çəki: 1)

- D.L.Armand
  - Arnold Volfers
  - Veyeştras
  - Karl Polanyi
  - Morgentau
- 

Sual: Dünya okeanı səthinin neçə faizi neft təbəqəsi ilə örtülüb ? (Çəki: 1)

- 30 %
  - 45 %
  - 53 %
  - 13 %
  - 19 %
- 

Sual: Ekosentrizm nədir ? (Çəki: 1)

- qeyri-tarazlaşmış ” inkişaf modeli
  - iqtisadi sistem
  - ekologianın korlanması
  - antisanitariyanın güclənməsi
  - sosioloji problemlərin kəskinləşməsi
- 

Sual: 1972-ci ildə “İnkişafın həddi” adlı məruzə kim tərəfindən hazırlanmışdır ? (Çəki: 1)

- Roma klubu
  - Yaşıllar cəmiyyəti
  - BMT
  - YUNESKO
  - YUNEP
- 

Sual: İnkişafın həddi ; 30-cu ildən sonra” adlı kitab neçənci ildə nəşr olunub ? (Çəki: 1)

- 2004-cü ildə
- 1998-ci ildə

- 
- 1945-ci ildə
  - 1988-ci ildə
  - 2007-ci ildə
- 

Sual: 1972-ci ildə qəbul olunmuş Deklarasiya nədən ibarət idi ? (Çəki: 1)

- yumşaq qanunlar" toplusu
  - iqtisadi qanunlardan]
  - siyasi sistem qanunları
  - siyasi sistem qanunları
  - yeni qadağalardan
- 

Sual: BMT –nin ətraf mühitə dair programı necə adlanır ? (Çəki: 1)

- YUNEP
  - YUNEP
  - YUNESKO
  - Yumşaq qanunlar
  - ƏMDP
- 

Sual: YUNEP nəyin mühüm siyasi nəticəsi idi ? (Çəki: 1)

- Stokholm konfransının
  - Spa konfransının
  - Tehran konfransının
  - Nyu-York konfransının
  - Vaşinqton konfransının
- 

Sual: YUNEP-in baş qərargahı hansı ölkədədir ? (Çəki: 1)

- Keniyada
  - Keniyada
  - Nayrobidə
  - ABŞ-da
  - İtaliyada
- 

Sual: YUNEP-in baş qərargahı hansı şəhərdə yerəşir ? (Çəki: 1)

- Nayrobidə
  - Romada
  - Nyu-Yorkda
  - Mexikoda
  - Dehlidə
- 

Sual: Ümumdünya Təbiəti Mühafizə Strategiyası nə zaman qəbul edildi ? (Çəki: 1)

- 1980-ci ildə
- 1989-cu ildə
- 2000-ci ildə
- 2003-cü ildə

2011-ci ildə

---

Sual: 2011-ci ildə (Çəki: 1)

- Rio-de-Janeyro
  - Stokholmdə
  - Nayrobidə
  - Kannda
  - Tokioda
- 

Sual: "Rio-92" –də neçə prinsip qəbul olundu? (Çəki: 1)

- 21
  - 15
  - 40
  - 7
  - 3
- 

Sual: Qlobal Ətraf Mühit Fondu (GEF) nə zaman təsis olunmuşdur? (Çəki: 1)

- 1991-ci ildə
  - 2010-cu ildə
  - 2013-cü ildə
  - 1996-ci ildə
  - 1993-cü ildə
- 

Sual: Sosial inkişafa dair yüksək səviyyəli Dünya görüşü keçirilmişdir : (Çəki: 1)

- Kopenhagen, 1995
  - Sidney, 1995
  - Sidney, 1995
  - Nyu-York, 2000
  - Bağdad, 2003
- 

Sual: Riodan beş il sonra" sessiyası bu şəhərlərdən hansında baş tutub? (Çəki: 1)

- Nyu-York
  - Moskva
  - Dehli
  - Ottava
  - Pekin
- 

Sual: Balıqçılıq üzrə Konvensiya məxsusdur : (Çəki: 1)

- FAO
  - YUNEP
  - YUNESKO
  - AMOKO
  - BMT
-

Sual: Çin nə ilə mübarizə aparır? (Çəki: 1)

- səhralaşma
  - iqtisadi artım
  - sosial müavinətin artımı
  - əhalinin yaşılanması
  - immiqrasiyanın artması
- 

Sual: Hansı materikdə bioloji rəngarəngliyin yaxın zamanlarda(2020-ci il) itiriləcəyi gözlənilir ? (Çəki: 1)

- Avstraliya
  - Avrasiya
  - Afrika
  - C.Amerika
  - Şm.Amerika
- 

Sual: 1992-ci il BMT Çərçivə konvensiyasını neçə dövlət imzaladı ? (Çəki: 1)

- 155
  - 59
  - 140
  - 125
  - 150
- 

Sual: New South Wales market adlı ticarət məkanı hansı ölkədə fəaliyyət göstərir ? (Çəki: 1)

- Avstraliyada
  - ABŞ –da
  - Braziliyada
  - Yeni Zelandyada
  - Argentinada
- 

Sual: Energetika və iqlimin dəyişdirilməsi haqqında” qanun hansı ölkədə qəbul olunmuşdur (Çəki: 1)

- ABŞ
  - Kanada
  - İngiltərə
  - İngiltərə
  - İslandiya
- 

Sual: Amudərya çayı ilə bağlı hansı ölkələr arasında mübahisə yaranıb ? (Çəki: 1)

- Tacikistan və Özbəkistan
  - Türkmenistan və Tacikistan
  - Türkmenistan və Özbəkistan
  - Qazaxıstan və Türkmenistan
  - Qazaxıstan və Özbəkistan
-

Sual: Misirlə Sudan və Efiopiya arasındaki münaqişəyə səbəb (Çəki: 1)

- Nil çayı
  - etnik proseslər
  - hakimiyyət forması
  - Aralıq dənizi
  - İordan çayı
- 

Sual: Con Podesta kimdir ? (Çəki: 1)

- ABŞ prezidentinin məsləhətçisi
  - BMT katibi
  - MCKOP-un sədri
  - YUNESKO-nun nümayəndəsi
  - FAO üzvü
- 

Sual: Səhralaşma ilə mübarizədə fəaliyyət planı" qəbul edildi : (Çəki: 1)

- 1977-ci ildə
  - 1990-ci ildə
  - 1999-cu ildə
  - 1980-ci ildə
  - 2003-cü ildə
- 

Sual: Beynəlxalq su diplomatiyası ili adlanır (Çəki: 1)

- 2012-ci il
  - 2000-ci il
  - 1998-ci il
  - 1995-ci il
  - 2006-ci il
- 

